

QARABAĞ AZƏRBAYCANDIR



Ilham

"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 045 (6245) 11 mart 2021-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

İlham Əliyev: "Macarıstan Azərbaycanın ən yaxın dostlarındanandır"

Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib



Bax 2

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının iclası keçirilib

Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində...



Bax 3

Aİ şirkətləri Azərbaycanda həyata keçirilən tədbirləri tam dəstəkləyir

"Aİ Biznes Mühiti Hesabatı 2020" 5-ci nəşrinə əsasən, Avropa İttifaqı (Aİ) şirkətlərinin 75%-i pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimumlaşdırılması istiqamətində həyata keçirilən tədbirləri tam dəstəkləyir. "İki sahil" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cəbarov sosial şəbəkə hesabında paylaşmışdır.



Bax 6

Avropa İttifaqının Azərbaycana baxışı dəyişir

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Kloori qəbul edib. Görüş əsnasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmaqla yanaşı, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti...



Bax 7


feminist olan erməni sevdalısı Nərmən Şahmarzadənin yüngül həyat tərz



Bax 4

Artıq müddətdir ki, xəbər saytlarında və sosial şəbəkələrdə Nərmən Şahmarzadənin "Facebook" sosial şəbəkəsindəki adının dəyişməsi ilə bağlı məlumatlar yayılıb...

Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda konfrans keçirilib



Martın 10-da Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda konfrans keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri...

Bax 5

Erməni böhranı dalana dirəndi



Hazırda Ermənistan hakimiyyəti təmsil edənler, başda olmaqla, işğalçı ölkənin hakimiyyət qüvvələri Baş Qərargah rəisinin istefası qərarını, ümumilikdə, bütün əməllərini, qərarlarını, bütün hərəkətlərini hüquqi cəhətdən əsaslı hesab edir...

Bax 8

Azərbaycanda koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün
237775	515
230116	201
4402	8462
2671613	7
3257	

Bax 9

Qarabağda daha 6 erməni hərbcinin cəsədi tapıldı



Bax 10

"Yuvntus" Ronaldo ilə müqaviləni yeniləməyəcək!



Bax 16

İlham Əliyev: "Macarıstan Azərbaycanın ən yaxın dostlarındanandır"

Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib



Rəsmi xronika

Prezident İlham Əliyev Bəylər Eyyubovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov "Şərəf" ordeni ilə təltif edilir.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirecək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik. Cənab Prezident, ölkəmizin Baş naziri Sizə salamlarını çatdırmağı tapşırıb.

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, macarıstanlı naziri salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab nazir, xoş gəlmisiniz. Sabahınız xeyir. Sizi görməyə çox şadam. Bu vaxt ölkəmizə səfər etməyiniz müsbət haldır və bizim söhbət aparmaq üçün imkanımız olacaq. Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmişiniz. Mənə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün

istiqamətdə gedir.

Əlbəttə, strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bilirsiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq. Əlbəttə, ikitərəfli gündəliyimiz çox vacibdir. Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, iş-

ğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yaqın ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmaliyiq. Söhbət Azərbaycanın böyük bir hissəsi - 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındanandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bi-

zimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq.

Digər sahələrdə də imkanlar mövcuddur. Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görülcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto:

-Sizinlə videokonfrans vasitəsilə görüşmək imkanına görə təşəkkür edirəm. Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Kloori qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir



mübadiləsi aparıldı.

Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, post-müharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olundu.

Ukraynalı jurnalist: Ağdam və Füzuli şəhərlərində gördüklərim çox dəhşətli idi

Azərbaycan müharibənin yeni nümunəsini göstərdi. Azərbaycan cəmi 44 gün ərzində koordinasiya və peşəkarcasına ölkənin böyük bir ərazisini işğaldan azad etməyi bacarıb. Bu fikri AZƏRTAC-a açıqlamasında bu günlərdə Azərbaycanda səfərdə olan "Ukrayna 24" və "Ukrayna" telekanallarının jurnalisti Andrey Kuzakov söyləyib.

Səfər çərçivəsində işğaldan azad olunan Ağdam və Füzuli şəhərlərindən reportaj hazırladığını vurğulayan ukraynalı jurnalist bildirib

ki, gördükləri onu dəhşətə gətirib. "Təəssüratım o oldu ki, vaxtilə insanların kütləvi yaşadığı böyük yaşayış məntəqələri dağıdılıb. Mən bu cür mənzərəni Çernobil faciəsi zamanı Atom Elektrik Stansiyasına yaxın ərazidə yerləşən Pripyat şəhərində görmüşəm. Orada da bütün yaşayış məntəqələri məhv



olmuşdu. Fərq budur ki, Pripyat şəhəri texnogen qəza, Ağdam və Füzuli şəhərləri isə hərbi əməliyyatlar nəticəsində tamamilə dağıdılıb. Gördüklərim çox dəhşətli idi, Ağdam və Füzuli yiyəsiz, viran şəhərlərə çevrilib", - deyə Andrey Kuzakov əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici və yerli jurnalistlərə müsahibəsində iştirak edən Andrey Kuzakov bu görüşün onda xoş təəssüratlar yaratdığını da qeyd edib. "Uzun müddət davam edən mətbuat konfransında bütün jurnalistlərin sual vermək imkanı oldu. Prezident İlham Əliyev bir neçə

dil bilir, mətbuat konfransında da jurnalistlərin suallarını sərbəst şəkildə müxtəlif dillərdə cavablandırıldı".

Andrey Kuzakov sonda Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişafında hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin olduqca önəmli olduğunu qeyd edib.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının iclası keçirilib

Martın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə



nə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

iclasda Komissiyanın üzvləri və dövlət edilmiş şəxslər - təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları və digər rəhbər şəxslər iştirak ediblər. İclas zamanı dəymiş ziyanın qiymətləndirilməsi, ilkin yardımın göstərilməsi, qismən ziyan dəymiş və tam

dağılmış tikililərin bərpası və təmiri ilə əlaqədar son vəziyyətə dair məruzələr dinlənilib. Vətəndaşlar tərəfindən edilən əlavə müraciətlərə baxılması, qiymətləndirmə prosesində şəffaflığın təmin edilməsi, təmir və bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb

Martın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib. Nazirlər arasında təkbətek başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Macar həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov xalqlarımız arasındakı qədim tarixi əlaqələrə əsaslanan ikitərəfli münasibətlərimizin dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişafını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun uğurla həyata keçirildiyi qeyd olunub. Macarıstanın Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Nazir Peter Siyarto ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin sözdə deyil, əməldə özünü nümayiş etdirdiyini bildirib və bu əməkdaşlığın praktiki nəticələrinin olmasının əhəmiyyətini vurğulayıb. Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü-



yünü dəstəklədiyi bir daha ifadə edilib.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyannatların həyata keçirilməsi, beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasının mümkün olduğunu, yaranmış yeni əməkdaşlıq imkanları barəsində ətraflı məlumat verib.

Hazırda bölgənin münasibətlərinin sonrasına bərpə və quruculuq mərhələsinə qədəm qoyduğunu söyləyən nazir Ceyhun Bayramov Azərbaycanın dövlət başçısı tərəfindən bildirildiyi kimi, bu prosesdə dost və tərəfdaş ölkələrin iştirak edə biləcəyini vurğulayıb. Bu xüsusda, Macarıstan tərəfinin münasibətlərinin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakı maraqlı, o cümlədən Macarıstanın EXIM bankının bununla əlaqədar öz şirkətləri 100 milyon ABŞ dolları

dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub. Habelə azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə Macarıstanın hökumətinin ianə ayırması təklifi yüksək qiymətləndirilib.

Tərəflər, iki ölkə arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Görüşdən sonra Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Rusiya nəşri: Xocalı qırğını Azərbaycan xalqının ən ağır yarasıdır

Xocalıda törədilmiş qırğın postsovet məkanında ən qəddar hərbi cinayətlərdən biri olub, lakin bu qırğın beynəlxalq səviyyədə müvafiq əks-səda doğurmayıb, lazımcına hərtərəfli təhqiq edilməyib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Yevgeni Vladimirovun Rusiya "Polit.ru" internet nəşrində dərc olunmuş məqaləsində əksini tapıb. Müəllif xatırladı ki, gələnlə il Azərbaycan xalqı Birinci Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı faciəsinin 30 illiyini qeyd edəcək.

Y.Vladimirov yazır: "1992-ci il fevralın axırlarında Qarabağda iri nəqliyyat və hərbi təyyarələri qəbul edə bilən aerodromu olan yeganə şəhər - Xocalı hücumu məruz qalıb. Son məlumata görə, bu hücum zamanı 613 nəfər həlak olub. Onların çoxu işğal edilmiş şəhərdən dağlara aşaraq qaçmağa çalışan dinc sakinlər idi".

Məqalə müəllifinin fikrincə, 1990-cı illərin əvvəlində dünyada əsas diqqət başqa siyasi dramalara yönəlmişdi və Azərbaycan xalqının ən ağır yarısı olan Xocalı uzun müddət ən böyük regional insident kimi deyil, təzəcə dağılmış sovet imperiyasının ucqar nöqtələrində yayılmış çoxsaylı etnik qırğın hadisələrindən biri kimi qəbul edilirdi.

Materialda deyilir: "2008-ci ildə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verildi. Eyni zamanda, həm təbliğat, həm də maarifçilik xarakteri daşıyan bu kampaniyanın əsas məqsədi Xocalı faciəsinin ən yüksək beynəlxalq instansiyalar səviyyəsində dinc əhaliyə qarşı soyqırımı kimi tanıtmaq idi. "Xocalıya ədalət" kampaniyası çərçivəsində kitablar nəşr edilir, çoxsaylı təhqiqatların materialları dərc olunur, filmlər çəkilir, serqilər və konfranslar təşkil edilir. Kampaniya öz səmərəsini göstərir: indiyə qədər 18 ölkə Xocalı hadisələrinin dinc əhaliyə qarşı soyqırımı kimi tanınması barədə qətnamələr qəbul edib. Bu siyahıda Rusiyanın adı yoxdur, hərçənd bəzi deputatlar bu yaxınlarda Bakıda Xocalı faciəsinə həsr edilmiş memorial yürüşlərdə iştirak ediblər".

Müəllif yazır ki, Rusiyada yaşayan azərbaycanlılar hər il bu hüzn gününü qeyd edirlər. Builki memorial toplantı Spiridonovun malikanəsində keçirilib. Tədbirin emosional təsiri əvvəlki illərdən fərqlənməyə bilməzdi.

Məqalədə deyilir: "Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məmnun halda qeyd edib ki, Azərbaycan uzun illər ərzində ilk dəfədir, Xocalı faciəsinin ildönümünü qalib xalq kimi qeyd edir.

Səfirin sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan təkcə öz ərazilərini deyil, həm də ləyaqət hissini qaytardı, ruslar və ləzgilər, yəhudilər və tatarlar, avarlar və udilər, saxurlar və ukraynalılar, tatarlar və gürcülər, talışlar və kürdlər, habelə digər etnosların nümayəndələri çoxmillətli vahid Azərbaycan xalqı şəklində sıx birləşdilər".

Y.Vladimirov oxucuları Moskvada keçirilən xatirə gecəsində iştirak etmiş məşhur rusiyalı ekspertlərin və ictimai xadimlərin fikirləri ilə tanış edir.

Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı faciəsinin "ərazilərdə kütləvi etnik təmizləmələrə təhrik etmək məqsədilə hazırlanmış hərbi cinayət" adlandırır. O deyir: "Bu hadisə on minlərlə ailəni vahimədə saxlamaq, onların bu ərazilərdən qaçmasına nail olmaq və gələcəkdə həmin ərazilər müqabilində Qarabağın statusuna nail olmaq üçün əldə saxlamaq məqsədilə törədilmişdi". Onun fikrincə, bu cinayətin təhqiq edilməsi zəruridir. S.Markov deyir: "Yəqin ki, bu asan məsələ deyil, lakin zəruri məsələdir. Bəşəriyyət insanlıq əleyhinə törədilmiş bu hərbi cinayətin təşkilində təqsirkar olanların ciddi cəzalandırılmasını tələb edəcək".

"Nasionalnaya oborona" jurna-



lının baş redaktoru İqor Korotçenko əmindir ki, bu faciə təhqiq edilməlidir. Bu, ilk növbədə, bizim həyatımızda və gələcək nəsillərin həyatında belə vəhşiliklərin bir daha heç vaxt təkrarlanmaması üçün zəruridir. İ.Korotçenko Dağlıq Qarabağda münasibətlərin gedişində törədilmiş cinayətlərə dair beynəlxalq tribunal yaradılmasını zəruri hesab edir. O əmindir ki, Xocalı faciəsi barədə bütün sənədlər və sübutlar beynəlxalq ictimaiyyət üçün əlçatan olmalıdır. "Belə hadisələr beynəlxalq təşkilatların tribunalarından da soyqırımı adlandırılmalıdır", - deyən İ.Korotçenko onun fikrincə, 2021-ci ilin sentyabr ayında seçiləcək RF Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə məsələ qaldıra bilər.

Tarix elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski ümidvar olduğunu bil-

dirib ki, Ermənistanda sağlam düşüncəli qüvvələr sovet dövründə qonşu xalqlar arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı anlaşma vəziyyətinə qayıtmağın zəruri olduğunu başa düşəcəklər.

Siyasətçi və jurnalist Maksim Şevçenko baş vermiş hadisələri dəyərləndirərək qeyd edib ki, Azərbaycan xalqı Xocalı qırğının dan Şuşanın azad edilməsinə qədər böyük bir yol keçib. Bu 30 il ərzində millətin mənəvi vəziyyətində əsaslı dəyişikliklər baş verib, Azərbaycanın daxili və zorakılığa yol verilmədən, qan tökülmədən millətlərarası münasibətləri nizamlamaq, vətənpərvərlik və ədalət hissləri ilə yaşayan yeni nəsil yetişdirmək mümkün olub. M.Şevçenko Xocalı faciəsinin səbəblərini anlamağın zəruri olduğunu da qeyd edib. Onun fikrincə, ötən əsrdə və ola bilsin həm də bu əsrdə bəşəriyyətin üzlədiyi əzab və bədbəxtliklərin başlıca mənbəyi - milli üstünlük və müstəsnalıq hissidir.

Tarixi ədalət bərpa olundu

Prezident İlham Əliyev: “Qurultayımızın keçirilməsi bir daha demək istəyirəm ki, ölkəmizin həyatında önəmli hadisədir”



Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olmaqla, həm də tarixə düşən bir qurultay idi. Çünki YAP yarandıqdan bəri ilk qurultay idi ki, ərazi bütövlüyümüz təmin olunmuş şəkildə keçirildi. Martın 5-də keçirilən qurultayda Yeni Azərbaycan partiyasının Sədri, Prezident İlham Əliyev videoformatda çıxışı zamanı bildirdi ki, tarixi uğurumuz olan 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün təminatı, Qarabağın işğaldan azad olunması ilə bağlı vurğuladı ki, mənəvi bütövlüyümüz və birliymiz təmin olunması Qələbəmizin əldə olunmasında mühüm rol oynayıb, burada YAP-ın xüsusi rolu olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illərin ölkəmiz üçün önəmli olduğunu bildirdi: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”.

“Bütün xalqımız bir yumruq kimi birləşib, düşməne sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir”

“Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir”, -deyə dövlət başçımız bildirdi ki, bu qələbə dəmir yumruğumuzun, xalqımızın birliyinin, həmrəyliyin və Azərbaycan Ordusunun rəşadət, qəhrəmanlıq, peşəkarlığının nəticəsidir: “Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşməne sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir”.

ruq kimi birləşib, düşməne sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”. “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik”. Bu fikirləri, Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı bildirdi.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirdi ki, biz qələbə qazanmaqla düşmənin ordusunu məhv etdik: “Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artırırdı. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmənin ordusunu məhv etdik və istədiyimizə nail olduq”.

“Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı”, -deyə dövlət başçısı onu da söylədi ki, ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər: “Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”. “Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da bədənə bir virus hopub onların canına. O millətçi və irqçi, azərbaycanafob, islamofob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışdıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənin torpaqlarımızdan qovulması”, -deyə dövlət başçısı Prezident İlham Əliyev onu da söylədi ki, mən həmişə çıxışlarımda da deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmənin torpaqlarımızdan çıxsın: “Bax, yenə də sözüme sadıqəm. İndi düşmənin özü çıxmayıb, biz onu rədd etmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırdı. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq”.

“Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”

“Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi - 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsr-lərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürayındə, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”, -deyə dövlət başçısı indi biz yeni dövrə qədəm qoyuruq: “Bu dövrə bağlı mən bundan sonra da öz fikirlərimi bildirməyəcəm. Çünki konseptual nöqtəyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektlər edəcək. Bu da təbii. Ancaq konseptual nöqtəyi-nəzərdən gələcəklə bağlı bezi fikirlərimi bölüşmək istərdim”.

“Biz yeni dövrdə siyasi dialoqa daha da dərinləşdirməliyik”

Azərbaycan Prezidenti yeni dövrdə siyasi dialoqun daha da dərinləşdirilməsini deyib: “Biz yeni dövrdə siyasi dialoqa daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimillil şüaranı istisna etsək, bütün

siyasi qüvvələr dialoqa meyl göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoq bizim üçün təşkil etsinlər”.

Dövlət başçısı antimillil ünsürlərin heç bir şeyə nail ola bilmədiyini və bu gün artıq bir-birlərini didiklərini deyib: “Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda. İndi bir-birini didirlər, necə deyirlər, bu, başqa məsələnin mövzusu. Ancaq biz buna nail olduq, qısa müddət ərzində”.

“Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər”

Dövlət başçısı, xüsusilə şəhid ailələrinə göstərilən qayğı ilə bağlı bildirdi ki, partiyanın fəalları bu sahədə daha fəal olmalıdır: “Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər verilməkdədir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər verilməkdədir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər”.

“Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdırlar”, -deyə Azərbaycan Prezidenti onu da söylədi ki, sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının qurultayını bu sözlərlə yekunlaşdırdı: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

RƏFİQƏ KAMALQIZI

SƏS

Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib

Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib. Video-konfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak ediblər.

Milli Məclisdən Trend-ə bildirilib ki, konfransı giriş sözü ilə açan spiker Sahibə Qafarova bildirib ki, ölkəmizdə siyasi islahatların çox mühüm istiqamətlərindən birini siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi təşkil edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşdırılıb.

Milli Məclisin sədri xatırladı ki, tariximizin ən parlaq səhifələrindən birini təşkil edən Vətən müharibəsi dövründə vahid mövqə nümayiş etdirən 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edərək Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu hər kəsə göstərmişdir. Prezident İlham Əliyev də martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində ölkəmizdə aparılan siyasi dialoqu təqdir edərək, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyətini qeyd edib.

Çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlara da toxunan spiker Sahibə Qafarova vurğulayıb ki, qurultay istər müasir mərhələdə YAP-ın yeni yol xəritəsini, yeni çağırışların, vəzifələrin müəyyənləşdirilməsi, partiya fəaliyyətinin ölkəmizdə həyata keçirilən islahatlara uyğunlaşdırılması, istərsə də ümumilikdə siyasi sistemimizin gələcək inkişafı baxımından çox böyük əhəmiyyətə malik olmuşdur.

Qurultayda Prezident İlham Əliyevin geniş və dərin məzmunlu nitqində irəli sürülən vəzifələrin yerinə yetirilməsi YAP-ın keyfiyyətə yeni mərhələyə daxil olmasını və daha da inkişaf etməsini təmin edəcəkdir. Qurultayda kadr və struktur dəyişiklikləri ilə bağlı qəbul olunan qərarlar, Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi Yeni Azərbaycan Partiyasının yüzminlərlə üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Milli Məclisin sədri qeyd edib ki, parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycanda siyasi dialoqun, siyasi islahatların dərinləşməsinə və uğurlu nəticələrlə müşayiət olunmasına dəstək və töhfə verməkdir. Ötən bir ildə Milli Məclis Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması üçün görülən işlərin parlament səviyyəsində dəstəklənməsi istiqamətində lazımi addımlar atıb. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri

ləndirmək, siyasi münasibətləri



isə 282 iclası keçirilib. Milli Məclisin ötən ilki fəaliyyətinin mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən Müharibəsi ilə eyni vaxta təsadüf edib və bu dövrə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətinə məlumatlandırmağa, əsl həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.

Sonra çıxış edən Pre-



sağlam zəmində gücləndirmək üçün altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi işində Milli Məclis daha fəal rol oynamağa başlayıb. Milli Məclisdə 9 siyasi partiyanın nümayəndələri mandat qazanıblar. Ötən ilin sonlarında daha iki partiyanın dövlət qeydiyyatına alınması ilə bu say 11-ə yüksəlib. Bu qədar partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önəm kəsb edir. Milli Məclis əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirməklə siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına töhfə verir.

Daha sonra ötən bir ildə Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verən Sahibə Qafarova qeyd edib ki, global pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclis öz işini məhsuldar həyata keçirməyə çalışıb. Bu dövrdə altıncı çağırış Milli Məclisin ikisi növbədənkenar olmaqla dörd sessiyası başa çatıb, hazırda isə beşinci sessiya davam edir. Bu müddətdə Milli Məclis tərəfindən 38 qanun, 167 Azərbaycan Respublikası qanunlarına dəyişiklik, 51 qərar qəbul edilib. Bu dövrdə Milli Məclisin 44, onun komitələrinin

zident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, 2020-ci ilin əvvəllərindən etibarən siyasi islahatların yeni mərhələyə qədəm qoyduğunu, sağlam rəqabətə söykənən siyasi dialoqun formalaşdığını, siyasi partiyalarla fərdi, eləcə də birgə görüşlər təşkil edildiyini, 9 illik fasilədən sonra 7 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, qərarqahı olmayan siyasi partiyalar üçün müvafiq yerlər ayrıldığını, habelə aidiyyəti istiqamətdə görülmüş işlər nəticəsində 25 siyasi partiyanın qurultay keçirdiyini diqqətə çatdırıb.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin qurulmasından danışaraq, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin önə çəkildiyini, hörmət əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşdığını, təkə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühiti, sağlam əməkdaşlığın meydana gəldiyini bildirib. O, həmçinin Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tər-

fin - hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığına isbat olunduğunu, siyasi dialoqdan boyun qaçıran bəzi siyasi qüvvələrin siyasi mübarizə adı altında əslində hansı dairələrin çirkin maraqlarına xidmət etməsinin



özünü daha aydın şəkildə büruzə verdiyini, ölkədə uzun illərdən sonra ilk dəfə olaraq siyasi qüvvələrin mütəlak əksəriyyəti arasında milli vəhdət və həmrəylik yarandığını qeyd edib. Şöbə müdiri Vətən müharibəsi dövründə ölkədəki, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın həyata keçirdiyi siyasəti dəstəkləyən və milli birliyə səsləyən birgə bəyanatlarının, habelə beynəlxalq qurumlara birgə müraciətlərinin mütərəqqi önəmini xatırladı.

Şöbə müdiri, həmçinin ölkənin siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyətinin optimallaşdırıldığını, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasının ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisi olduğunu deyib.

VI çağırış Milli Məclisin ilk iclasında cənab Prezidentin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının və təndəş məmnunluğunu yüksəltdiyini bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli

mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin - bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpə edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.

Sonra müzakirələrə başlanılıb. Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhli-man Əmiraslanov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruluşu komitəsinin sədr müavini Qüdrət Həsənzadə, Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublika Alternativ Partiyasının üzvü, Milli Məclisin deputatı Erkin Qədiri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Eldar Quliyev, Milli Məclisin deputatı, bitərəf Vüqar Bayramov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, bitərəf Sahib Aliyev qeyd ediblər ki, son dövrlərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi islahatların dərinləşməsi, siyasi dialoqun gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr verir. Çıxışlarda bildirilib ki, Azərbaycanda ciddi və möhkəm əsaslara malik olan siyasi dialoq mühiti mövcuddur və bu da yeni siyasi konfiqurasiyada ölkəmizdə siyasi institutların fəaliyyətinə geniş imkanlar yaradır. Qeyd olunub ki, ümummilli məsələlərdə həmrəylik, yüksək siyasi davranış mədəniyyətinin mövcud olması Azərbaycanda bütövlükdə siyasi sistemin, demokratik prinsiplərin daha da inkişaf etməsinə töhfə verir. Həmçinin Azərbaycanda siyasi dialoq mühitinin dərinləşdirilməsi, siyasi islahatların daha da genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.



Vüqar Rəhimzadə: Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutturub



“Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Artıq bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir. Bugünümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən 10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir. Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə üzərinə düşən vəzifəni yerinə yetirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Xocalı faciəsinin 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətində haqlı narahatlıq doğuran məqamlara diqqəti yönəldərək bəzi mesajlarını çatdırmışdır.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, sözügedən sülhməramlı kontingent fəaliyyətə başladığı gündən Ermənistanı dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla Rusiyanın 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldu. “Rusiya sülhməramlıları dərək etməlidirlər ki, onlar bölgədə erməni sevgilərini ortaya qoymaq məqsədilə ssenarilər cızmaq, qeyri-adekvat hərəkətləri ilə Azərbaycan xalqının səbrini daşdırmaq üçün yerləşdirilməyiblər. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş qaydadır ki, sülhməramlılar tərəfsiz olmalıdırlar. Məsələyə bu kontekstdən yanaşsaq açıq-aşkar görürük ki, Rusiya sülhməramlılarının fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə təbrik etmək sülhməramlıların vəzifəsi deyil. Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların təhlükəsizliyini qorumaqdır. Amma görünən odur ki, on-

ların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhəratma qüvvələrinin fəaliyyətində bitərəfliyə nail olmaq üçün ciddi addımlar atılmalıdır.”

Baş redaktor bildirib ki, postmüharibə dövrünün realıqlarından bəhs edərkən cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində, eyni zamanda, bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsinin vacibliyinə toxunub. Azərbaycan lideri aydın şəkildə xalqların sülh şəraitində yaşamasını təmin edəcək belə bir konstruktiv model təklifini ortaya qoyduğu halda Rusiya sülhməramlılarının birtərəfli mövqe nümayiş etdirməsi sual doğurmağa bilməz. Missiya unutmamalıdır ki, bu torpaqların sahibi Rusiya və Ermənistan deyil, Azərbaycanıdır.

V.Rəhimzadə qeyd edib ki, bizim qeyd etdiyimiz məqamlar, necə deyirlər, aysberqin yalnız görünən tərəfləridir: “Yaxşı olar ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq soydaşlarımızın işğaldan azad edilmiş ərazilərini qaytarılması prosesini həyata keçirməyə dəstək olmaq üçün bölgədə təhlükəsizliyin təminatında mühüm rol oynayacaq minalardan təmizlənmə işinin sürətləndirilməsi üçün Ermənistan dan minalanmış sahələrin xəritələrini almağa yardımçı olsunlar: “O zaman missiyalarının adında özünü ehtiva edən mənənin yükünü dərk edər, ən əsası 30 ilə yaxın müddətdə erməni sevgilərinin sonda hansı nəticəyə gətirib çıxardığını bir anlıq da olsa düşünsünlər. Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. Hesab edirəm ki, 10 noyabr razılaşmasında tərəf kimi Rusiya həm Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, həm də regiondakı fəaliyyətində bu torpaqların əzəli sahibi olan Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə saxlamalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistanı və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra Prezident İlham Əliyevin bütün çıxışlarında Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır.”

AI şirkətləri Azərbaycanda həyata keçirilən tədbirləri tam dəstəkləyir

“AI Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinə əsasən, Avropa İttifaqı (AI) şirkətlərinin 75%-i pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri tam dəstəkləyir. “İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cəbbarov sosial şəbəkə hesabında paylaşmışdır.

O qeyd edib ki, 55% şirkət vergi güzəştləri və fiskal imtiyazlarını, 49% pandemiyanın daha çox təsir etdiyi sahələrdə əməkdaşlarının ödənilməsini, 40% isə inzibati prosedurların rəqəmsallaşdırılmasını yüksək qiymətləndirib.



Sarkisyan Paşinyanı və müxalifəti görüşə dəvət edib



Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş nazirini, parlament fraksiyaları liderlərini və “Vətənin xilas hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət edib. “Sputnik Armenia” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

A. Sarkisyan qeyd edib ki, ölkədə siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır və bütün bunlar dövlət və dövlətçilik üçün geri dönməz nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, bir çox problem var və bunların həlli konstitusiyaya və qanunvericilik daxil olmaqla təcili və sistem dəyişikliklərini tələb edir. Ermənistan prezidenti deyib ki, həm iqtidar, həm də müxalifət mövqelərini dəfələrlə ifadə

etsələr də, ancaq qarşılıqlı anlaşma və görüşmək istəyi yoxdur.

Vəziyyəti müzakirə etmək və aradan qaldırmaq, həll yolları tapmaq üçün prezident Baş naziri, parlament fraksiyaları liderlərini və “Vətənin xilas hərəkatı”nın nümayəndələrini öz iqamətgahında görüşə dəvət edib. O, problemlərin həlli yolunun danışıqlar və dialoq olduğuna əmin olduğunu deyib.

İşğaldan azad edilmiş ərazilər üzrə təkliflər hazırlanıb

İşğaldan azad edilmiş ərazilər üzrə münaqişə dövrünə qədər işlənmiş rayon planlaşdırılması layihələri və baş planları araşdırılıb, müvafiq statistik məlumatlar toplanılıb və yeni ərazi planlaşdırılması sənədlərinin işlənilməsinə hazırlıq işlərinə başlanılıb. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə qərarının yaradılması haqqında” Sərəncamının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə müvafiq ərazi-planlaşdırma işlərinin təşkili və zəruri məlumatların toplanması məqsədilə müvafiq tədbirlər görülmüş, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz tədbirlərin həlli ilə bağlı “Strateji fəaliyyət planı” və “Tədbirlər Planı”nın layihələr üzrə “Şəhərsalma qrupu tərəfindən icrası nəzərdə tutulan tədbirlərə dair təkliflər işlənib hazırlanıb.



Vaksinasıya olunanların yenidən yoluxmasının səbəbləri ortaya çıxdı

Covid-19 virusu bir ildən artıqdır ki, bütün dünyaya təsir göstərən və bir çox ölkə və firmaların infeksiyaya qarşı istehsal etdiyi vaksinlər milyonlarla insana kömək olub. Ancaq İsraildə Covid-19 vaksininin ikinci dozadan sonra 99 nəfər dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, alimlər insanların vaksindən sonra yenidən niyə yoluxduğunu açıqlayıb. “BioNTech-Pfizer” və “Moderna” kimi firmaların istehsal etdiyi Covid-19 vaksininin infeksiyaya qarşı yüzdə 95-in üstündə qoruduğu alimlər tərəfindən təsdiqlənib. Ancaq bəzi insanlar ikinci doza vaksindən sonra koronavirusun fərqli variantlarına tutularaq yenidən infeksiyaya yoluxduğunu deyib.



Təl-Əviv Universiteti Xərçəng Xəstəlikləri Araşdırma Mərkəzinin alimlərindən prof.dr.Conatan Qersoni insanların yenidən yoluxmasına səbəb kimi bir neçə amili göstərib. Qershoni araşdırıb ki, vaksinasıya olunan hər 20 nəfərdən birinin

dəndə heç vaksin olunmamış kimi antikor olmur və ya bu insanların çoxu artıq “koronavirusa yoluxmam” deyərək normal həyatlarına davam ediblər.

İsraili alimlər bu səbəblə vaksin olunan insanların bu mövzuya həssaslıqla davranmalı, sosial məsafə qaydalarına, şəxsi gigiyena və tibbi maska taxmaq kimi tədbirlərə əməl edərək qarşısını almalı və heç “vaksin olmamış kimi” diqqətli olmalı olduqlarını ifadə edib. “Live Science” tibbi jurnalda yayımlanan bir məqaləyə görə “BioNTech-Pfizer” vaksinasıya olan insanların yüzdə 5-i deyil, sadəcə yüzdə 0,04-ü Covid-19-a təkrar yoluxub. Ancaq bu statisti-

ka insandan insana və fərqli coğrafiyada yaşayan insanların bədən formasına, yaşlarına və yaşam şəraitlərinə görə dəyişir.

Vaksinasıya olanların yenidən virusa yoluxmasının ən böyük ikinci səbəbi də koronavirusun mutasiya keçirərək fərqli variantlarda yenidən ortaya çıxmasıdır. Məsələn xalqın yüzdə 50-dən çoxu vaksinasıya olan İsraildə Covid-19-a yoluxanların böyük çoxluğu İngiltərədə ortaya çıxan yeni tip koronavirusa yoluxub. Qershoni bildirib ki, vaksinasıya olunanlar pandemiyanın bütün qanunlarına əməl etməlidir. Çünki indi İngiltərədə təhlükəli yeni koronavirus tipləri müəyyənləşib. Vaksinasıya olunduqdan sonra bədəninizdə virusa qarşı immunitet sistemi güclənir və antikorlar çoxalır. Ancaq bəzi virus tipləri güclü olduğu üçün bədənə yaranan antikordan daha sürətli çoxalır və vaksinasıya olan insanlar yenidən yoluxur. Bu insanlar Covid-19-u çox yüngül keçirir ancaq, virusun yayılma sürətini artırır.

Qönçə Quliyeva

Avropa İttifaqının Azərbaycana baxışı dəyişir

Bakının da Brüssela öz diktəsi və tələbləri var



Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Kloori qəbul edib. Görüş əsnasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmaqla yanaşı, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Daha daqıq desək, artıq Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq Azərbaycan dünyanın diqqəti mərkəzindədir, xüsusilə ölkəmizin Avropa məkasınıdakı yeri və rolu sürətlə artır.

Bu xüsusda nəzərə alarsaq ki, Azərbaycan dövləti öz potensialı və gücü ilə 44 gün ərzində dünyanı heyran qoyan qələbəyə imza atıb və 30 illik işğal faktına son qoyub, bu zaman ölkəmizin artan nüfuzuna bu faktorun da özəl imza atmasını vurğulamaq mümkündür. Artıq Avropa İttifaqı kimi nüfuzlu qurum da Azərbaycanla sıx əməkdaşlıq və birgə tərəfdaşlıq reallıqlarından çıxış edir. Bu baxımdan, sözügedən görüşün tərəflər arasında nə qədər əhəmiyyətə malik olması gerçəkliyi də kifayət qədər nəzərə alınmaqdadır.

Hansı məsələlər daim diqqət mərkəzində olub?

Daha bir məqam isə budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bir sıra məsələlər daim aparıcı mövzulardan olub. Hətta bir sıra hallarda fərqli mövqelər ifadə edilib, hətta zaman-zaman bir-birinə zidd tezislər də səsləndirilib. Ancaq bütün bunlara baxmayaraq daim üstünlük balansını əlində saxlayan rəsmi Bakının təmkinliyi və fəallığı ortaya çıxan maneələrin aradan qalxmasına münbit şəraitlər yaradıb. Çünki Azərbaycan apardıqı uğurlu xarici siyasəti və diplomatik yanaşmaları ilə ayırtırı dövlətlərlə, təşkilatlarla bərabər hüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir - artıq bu da bir danılmaz aksiomadır.

Digər tərəfdən, Azərbaycanın marağı kontekstində suverenlik, milli maraqların qorunması, dəyərlərin mühafizəsi kimi amillər

də başlıca yer tutur. Bu baxımdan, daha bir reallıq budur ki, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində yer alan müəyyən məqamlar Azərbaycanı qane etmədiyinədən ölkəmiz məhz özünün əməkdaşlıq modelini irəli sürüb. Söz yox ki, bu istiqamətdə də mərhələli qaydada səmərəli müzakirələr aparılır.

Əməkdaşlığın tarixi və yaranan reallıq

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərin qurulması bütün aktuallığını əyani şəkildə nümayiş etdirməyə başladı. Təsədüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyən edərkən bu nüfuzlu Avropa qurumu ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. 1999-cu ildə isə Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb. Bu, tərəflər arasında qarşılıqlı əlaqələrin hüquqi əsasını təşkil edirdi. XXI əsrin başlanğıcından Aİ-nin özünün daxilində, global geosiyasetdə və regional məsələlərdə dəyişikliklər meydana gəldi. 2004-cü ildə təşkilatın 10 ölkə ilə genişlənməsi Aİ-nin daxili və xarici siyasətinə öz möhürünü vurdu. Bunun ardınca Avropa Qonşuluq Siyasəti (AQS) adlanan proqram qəbul edildi. Bu proqramda təşkilatın öz qonşuları ilə münasibətlərini tənzimləməsi qaydaları və hüquqi şərtləri ifadə olundu. Bu, iki istiqamətdə - Aralıq dənizi bölgəsi və Şərq istiqamətində reallaşmalı idi. Onu da xatırladaq ki, Balkanlar ayrıca xətti

ti təşkil edirdi, çünki həmin istiqamətdə ölkələrin Aİ-yə üzv qəbul edilməsi nəzərdə tutulurdu. Beləliklə, Aİ-nin Şərq istiqamətindəki qonşuluq siyasətində Cənubi Qafqaz, xüsusilə Azərbaycan da im ayrıca və önəmli yer tutdu.

Azərbaycanın iki əhəmiyyətli şərti daim qüvvədə olub: müstəqillik və suverenlik!

Aİ ilə əlaqələr baxımından mütləq surətdə bu iki məqam da im Azərbaycan tərəfindən vurğulanır. Məhz həmin səbəbdəndir ki, rəsmi Bakı assosiativ üzlük modelini qəbul etmədi, əvəzində, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürdü. Belə ki, 2015-ci ildə Rıqa sammitində Azərbaycan rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Bir qədər çaşqın vəziyyətə düşən rəsmi Brüssel, nəhayət, bunu qəbul etdi və 2017-ci ildə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başladı. 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd paraflandı. Nəticədə aydın oldu ki, Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazırdır. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi.

Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasəti-

nin əsas prioritetlərindəndir"

Söz yox ki, hazırda da strateji tərəfdaşlıq sənədi üzərində işlər aparılır və təbii ki, bu heç də asan proses hesab oluna bilməz. Çünki ilk dəfədir ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş olan ölkənin özünün təklif etdiyi əməkdaşlıq sənədi üzərində işləyir.

Bir çox hallarda "Şərq tərəfdaşlığı"nın digər üzvləri Brüssel şərtlərindən kənara çıxıb bilirlər. Bu da onları Aİ-nin xarici siyasətinin birbaşa obyektinə çevirir. Yeni söhbət Brüsselin irəli sürdüyü şərtlər daxilində əlaqələrdən gedə bilər. Azərbaycan isə bərabər hüquqlu tərəfdaş kimi Aİ ilə əməkdaşlıq modeli təklif edib və onu qətiyyətlə reallaşdırır.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində vurğulayıb ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur", deyərək dövlətimizin başçısı qeyd edib.

Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atırdı: 44 günlük müharibə

YAP Ucar rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Ucar rayon təşkilatının üzvləri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid və qazi ailələri ilə görüşlərini davam etdirir.



YAP Ucar rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin, rayon gənclər evinin kollektivi İkinci Qarabağ müharibəsi zamanı rayonun Qarabörk kənd qəbiristanlığında şəhid olmuş Coşqun Elnur oğlu Məmmədovun məzarını ziyarət ediblər, ruhuna dualar oxunub.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhid valdeynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucaltması ilə qürur duyduqlarını, "Vətən sağ olsun", -deyə şərəf duyduqlarını, şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qaygıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

R.HÜSENOVA

isə hər şeyi dəyişdi!

Düzdür, Brüssel çox istərdi ki, əlavə şərtlərlə Bakını özündən asılı vəziyyətə salsın, ancaq belə məqamlarda istək hər şeyi həll etmir. Çünki Azərbaycan qətiyyət prizmasından çıxış etməsi ilə yanaşı, eyni zamanda bərabər hüquqluluğu tam qorumağa çalışır. Ona görə də bu məqamda Brüsselə Bakının müəyyən fikir ayrılığı ola bilər, amma zaman-zaman ortaq məxrəcin əldə ediləcəyini də istisna etmək olmaz. Daha doğrusu, Bakının da Brüsselə öz diktəsi və tələbləri var.

Yeri gəlmişkən, hələ Ermənistanın işğalçılıq faktoru davam etdiyi müddətdə Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atırdı. Hətta Azərbaycan dan fərqli olaraq Ermənistan Aİ-nin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi də qalmaqdadır. Aİ Azərbaycanın da qarşısına ÜTT-na üzv olmağı tövsiyə etsə də, həmin vaxt işğal faktını ortaya qoyan ölkəmiz bu tövsiyəni rədd etdi, vurğulandı ki, işğalçı bir ölkə ilə eyni qurumda hər hansı bir əməkdaşlığa getmək doğru seçim deyil və dövlətimizin maraqlarına qarşıdır.

Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz

Ancaq buna baxmayaraq, Aİ işğalçı Ermənistanla daha böyük vədlər də verirdi. Avropa İttifaqı özünü elə aparırdı ki, sanki Dağlıq Qarabağ işğal olunmayıb. Ermənistan qonşu dövlətin ərazilərini tutmayıb. Bu baxımdan Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində də İrəvana qarşı hər hansı ciddi tələb irəli sürdüyü görünürdü. Təbii ki, bütün bu məqamlar bilavasitə Azərbaycan dövlətinin diqqət mərkəzində idi və bu gün də həmin məsələlər unudulmayıb!

Əlbəttə, bütün bunlar Azərbaycan-Aİ münasibətlərinə təsirsiz ötüşmədi. Lakin hazırlanan sənədin başa çatdırılması da öz qüvvəsində qalmaqda davam edir - Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz və nəticə etibarilə bu gerçəklik özünü 44 günlük müharibədə özünü birmənalı olaraq təsdiq etmiş oldu. Daha bir amil budur ki, müasir mərhələdə müstəqil dövlət olmaq asan deyil. Bütün məsələlərdə milli mənafehləri qorumaq gərəkdir. Artıq uzun illərin təcrübəsi də göstərir ki, bir sıra ölkələr bu məsələdə kifayət qədər qətiyyətli ola bilməsələr də, Azərbaycan bu tipli hallarda yüksək iradə və qətiyyətlilik göstərir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münbit əməkdaşlıq vasitəsinin yaranması da yalnız və yalnız ölkəmizin sərgilədiyi mövqeyinin bariz nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU



İrəvanda hazırda qarşিদurma tərəfləri guya hüquqi müstəvini tərk etməməyə çalışırlar. Daha dəqiq desək, hər tərəf özünü hüquqi baxımdan haqlı, tələblərinin və davranışlarının isə qanuni olduğunu iddia edir.



Hazırda Ermənistanda hakimiyyəti təmsil edənlər, başda elə baş nazir Nikol Paşinyan olmaqla, işğalçı ölkənin hakimiyyət qüvvələri Baş Qərargah rəisinin istefası qərarını, ümumilikdə, bütün əməllərini, qərarlarını, bütün hərəkətlərini hüquqi cəhətdən əsaslı hesab edir. Qarşı tərəf, yəni, müxalifət qüvvələri isə Paşinyan və onun komandasının bütün hərəkətlərinin, eləcə də Qasparyanın istefası qərarının Ermənistan konstitusiyasına zidd olduğunu bəyan edir. Hər tərəf isə qarşı tərəfi günahkar hesab edir, qanunları pozmaqda ittiham edir ki, bu da tam olaraq anlaşılandır və xüsusən də yalanlar üzərində manipulyasiya etmək ənənəsinə sadıq erməni cəmiyyəti üçün belə təzahürlər kənarda təəccüb belə doğura bilməz. Onsuz da “erməni həqiqətləri” dedikdə, tamamilə yalan, uydurma təfəsilatlar dünya ictimaiyyətinin gözü qarşısına gəlir və mövcudluğu dövründə yalnız yalanlara, absurd fikirlərə söykənən erməni obrazı hər kəsə tanışdır.

Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, Ermənistanda siyasi böhran “tüstülənməyə” davam edir. Bəzilərinə isə, bu siyasi böhranın niyə hələ alovlanmaması təəccüb doğurur. Amma həmin o bəziləri unudurlar ki, alovlanmanı etiraf etməməkləri fonunda qılgıncılar tam şəkildə etiraf olunur. Məsələ burasındadır ki, erməni hiyləgərliyinə xas olaraq, həm baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi səlahiyyətli, həm də ordu rəhbərliyinin dəstəyini alan müxalifət, tələblərini qanun donu geyindirməklə irəli sürməyə çalışırlar. Heç şübhəsiz ki, küçə toqquşmaları və silah istifadə etmədən, bu yolla çox davam edə bilməyəcəklər. Artıq toqquşmalar dəfələrlə müşahidə edilib və hər an qızıqması təkidilənməz reallıqdır.

Ermənistanda iqtidar və müxalifət küçə qarşিদurma-

sından guya prosessual mübarizəyə keçməyə çalışır və bu mübarizənin mərkəzində də baş nazir Nikol Paşinyana meydan oxuyan Baş Qərargah rəisi Onik Qasparyan təqdim olunur. Lakin bunun heç də uzun sürməyəcəyi gün kimi aydındır və vandal erməni cəmiyyətində çoxdandır ki, itaətsizlik mitingləri təşkil olunursa, Paşinyan polislə kütləni qarşı-qarşıya qoyursa və təzyiqlər edilsə, tərəflərin belə bir hüquq müstəvisində mübarizəsi ağlasığan görünür. Bu mövzuda heç erməni vəkllərin də fikirləri, gəldikləri qənaətləri birmənalı deyil. Yanaşmalar müxtəlifdir və ittihamlar biri digərini əvəz edir.

Nikol Paşinyan hakimiyyəti üç il əvvəl cırmaqlaşdırmaqla necə ələ keçirmişdisə, aldığı şəkildə, eləcə də tutub saxlamağa çalışır. Necə deyirlər, dişilə, dırnağı ilə öz hakimiyyətinin keşiyində dayanıb Nikol Paşinyan. Baş yarıla-yarıla, əli-qolu sındırıla-sındırıla, döyülə-döyülə hakimiyyəti ələ keçirən birinin bir anda ayağa qalxıb, müxalifətin, eləcə də ümumilikdə kütlənin istefa tələbinə görə istefa verəcəyini, əlindəki hakimiyyətdən əl çəkəcəyini kimsə, hansısa bir erməni ağılinın ucundan belə keçirməsin. Bu istefa onun özü kimi, rəqiblərinə də bəla başa gələcək. Gec başa gəlməyə bilər, amma tez də olsa mütləq bəla başa gələcək. Ən azından rəqibləri də döyülə-döyülə, əli-qolları sındırıla-sındırıla, başları yarıla-yarıla onun əlindəki ələ keçirə bilər. Daha dəqiq desək, qarşিদurma mütləq gözəniləndir, özü də hüquqi müstəviyə daşınıb-daşınmasından asılı olmayaraq, bu vəziyyət, toqquşma, qarşিদurma, hətta vətəndaş müharibəsi bu işğalçı ölkədə tam yetişib. Yəni, erməni böhranı məhkəmədə də dalana dirənib və sadalanan hallar bu ölkədə qaçılmazdır.

Bir məsələni də nəzər-

dən qaçırmamaq lazımdır ki, hüquqi müstəvidə siyasi mübarizə hamını qane etmir. Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərməsi, yaxud müxalifət lideri Vazgen Manukyanın Paşinyan hakimiyyətinin haqsız olduğunu sübut etməsi üçün qanuna müraciət etməsi kütlə arasında zərər qədər maraq kəsb etmir. Bir az daha sadə dillə və kəsə desək, adi erməni-



nin, qara camaatın vecinə də deyil ki, hansı tərəf qanuna sığınır, hansı tərəf yox. İndi acından ölən erməni cəmiyyəti bu rəzaətli həyat şəraitinə görə ağrısını, acısını, hirsini kiminsə üstünə tökməyə çalışır və bu məqamda Paşinyan birinci hədəf olaraq təqdim edilib onlara. Bu baxımdan, kütlənin Nikol və onun komandasını süpürüb meydana atması an məsələsidir və erməni baş nazir özü də bunu dərk edir. “Mən o zaman istefa verəcəyəm ki, bunu xalq istəsin”, deyən Paşinyanın onsuz da bu “istəkdən” sonra çarəsi qalmır və bir az öncə qeyd olunduğu kimi, o dərk edir ki, kütlə onu bir anda zibil kimi süpürəcək. Sadəcə, bu vaxta qədər Nikol baş nazir kürsüsünü qorumaq üçün hüquqi yanaşmalar olmaqla, son şanslarını sınağa çəkir.

Onu da unutmamaq lazımdır deyil ki, bir tərəfdən də müxalifətdə ordunun hakimiyyəti zorla alması barədə, məsələn, hökumət binalarını mühasirəyə almaq haqda çağırışlar var. Öz növbəsində bu ölkənin uzun müddət susan ilk prezidenti Levon Ter-Petrosyan da ordunu təmkinli olması səbəbindən guya tərifiyləyir. Əslində isə, necə deyirlər, ilk erməni prezident belə tərifiylə tovladaraq onların hələ də susmasına çalışır. Onun 8 mart tarixində yayımlanan bəyanatında, hərbi çevriliş dövləti bərpa etmək üçün bir vasitə kimi göstərmək

Erməni böhranı dalana dirəndi

cəhdlərinin “təhlükəli və qınanıcı” olduğu deyilir. Birinci prezident nümunə göstərir ki, hərbi çevriliş böhranın həllinə heç zaman səbəb olmayıb və bunu təsdiqləyən nümunələr həqi-

ləflər, Paşinyanın sələfləri sadəcə, hələ ki, ehtiyat edirlər. Lakin, politoloq Stepan Danielyanın dediyi kimi, “Siyasi rəhbərlik nümayişçilərə qarşı güc tətbiq etməyə qərar verərsə, ordu-

Hadisələrin gedişinə fikir versək görürük ki, nümayişçilər, etirazçılar qışın soyuğunda meydanlarda çadırlar ququr, parlamentə giriş-çığış bağlayır, küçələrdə itaətsizliklər edir. Heç şübhəsiz ki, müxalifət qüvvələri bununla hakimiyyəti, şəxsən Paşinyanı güc tətbiq etməyə “provokasiya” edir. Bunu da ona görədir ki, əks həmləni reallaşdır-sın. Paşinyan isə hiyləgərliyindən dolayı bütün bunları başa düşür və məhz mübarizəni də hüquqi müstəviyə daşımaq arzusunun kökündə sadalanan məqamlar dayanır.

Amma artıq çox gecdir. Necə deyirlər, ox yaydan çıxıb. Sadəcə, hədəf bir qədər yayınmağa, ömrünü, hakimiyyətini uzatmağa çalışır. Lakin, nə qədər davam

qədən də var. O, nümunə çəkir ki, “çevrilişlər, qalıcı hala gəldikdə, sözün əsl mənasında, dövlətçiliyin məhvinə və xalqların uzun müddət əzab çəkməsinə səbəb olan” hallar yaradır və belə nümunələr də çoxdur. Levon Ter-Petrosyanın həyəcanını, təlaşını, hətta qorxusunu da başa düşmək çətin deyil. Çünki Petrosyan ölkəsinin vətəndaş müharibəsi astanasında olduğunu yaxşı bilir və bundan da ehtiyatlanır. Ona görə ehtiyatlanır ki, vətəndaş müharibəsinin təkə Paşinyan hakimiyyəti yox, bütövlükdə Ermənistan üçün son olacağı qənaətinədir. O öz müraciətlərinin birində də açıq şəkildə bəyan edib və əslində etiraf edib ki, vətəndaş müharibəsi bütövlükdə ermənilərin sonu, məhvi deməkdir və onun bu qənaətdə gəlməsi heç də təsadüfi deyil.

Niyə Nikol Paşinyanın sələfləri onu qovmaq istəyirlər, amma edə bilmirlər? Yəni buna imkanları çatmır, yoxsa gücləri? Erməni politoloq Stepan Danielyanın fikrincə, hökumət binalarının hərbiçilərin tərəfindən ələ keçirilməsinə dair ssenari son dərəcə arzuolunmazdır. “Bu, ölkənin beynəlxalq reytinginə mənfi təsir göstərəcək və dövləti davamlı sarsıntılar uçurumuna qərq edə bilər”, deyə ekspert bildirir. Bir sözlə, qarşı tərəf də Paşinyana qarşı güc tətbiqindən ehtiyatlanır. Ələlxüsus, bu güc tətbiqinin arzuolunmaz nəticələrindən daha çox xəbərdar olan sə-



nun sərt davranmaq üçün mənəvi haqqı olacaq və cəmiyyət bunu müsbət qəbul edəcək” və bundan sonra onların bir növ, əl-ayağı açılacaq.

edə bilər? Nə qədər uzadıla bilər? Bunun da bir həddi, sonu olmalıdır. Hər bir halda, böhran özü də dalana dirənib Ermənistanda.

İnam Hacıyev



Dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur

Hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib: “İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir”.

Son günlər hərbi qulluqçuların maaşlarının azaldılması iddiası ilə bağlı radikal müxalifət sosial şəbəkələrdə cəmiyyəti çaşdırmaq üçün artıq növbəti çirkin oyunu - hərbi qulluqçuların maaşlarının azaldılması ilə bağlı oldu. Belə bir “oyun oynamaq” milli dönüklərin, xəyanətkar ünsürlərin nə birinci, nə də sonuncu “oyunlarıdır”. Ancaq bu gün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı əmr bu ünsürlərin bəd niyyətlərini alt-üst etdi. Çünki bu...

Milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri həmişə iflasa məhkumdur

Deyir “qozbeli qəbir düzəldər”, amma radikal müxalifət deyilən satqınlar “sülaləsi”ni 28 il ərzində qəbir də düzəldə bilməyib. Hər şeydən spekulasiya edən dağıdıcı müxalifət əxlaqsızlıq, bəli əxlaqsızlıq edərək 44 günlük Qarabağ qələbəmizə kölgə salaraq erməniyə nökrçilik edir, qələbəmizin əhəmiyyətini azaltmağa çalışırlar. Ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etdik ki, erməni kimi çaqqalları demir yumruğumuzla it kimi torpaqlarımızdan qovarıq, qovduq da! Ancaq heç də həmin it kimi qovulan erməni çaqqallarından geri qalmayan, özlərini xalqa “vətənpərvər” kimi təqdim edən radikal müxalifət - AXCP-“Milli Şura” müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların sərişətsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.

“O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır”

Azərbaycan Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi tarixi mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu. Dünyada ilk dəfə 4 dildə, 4 saatdan artıq canlı olaraq beynəlxalq və yerli jurnalistlərin sualları cavablandırılıb. Suallara verilən cavabları daha çox 44 günlük müharibədən sonra regionda sülhyaratma prosesində iştirak edən 4 dövlətin yol xəritəsinin tam izahı hesab etmək olar. Həmin yol xəritəsindən kiminsə kənara çıxmasına qətiyyətlə yol verilməyəcəyi də açıq şəkildə ortaya qoyuldu. Həmçinin, bu konfrans Azərbaycanla bağlı həqiqətli dünyaya mesajları ilə bütün problemlərin cavablarının nidası oldu. Dövlət başçısı mətbuat konfransında qeyd etdi ki, o vaxt məlumat qıtlığı var idi: “Ermənistan öz propaqandasını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi, o vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır. Bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız məhduddur”.

Bəli, bu uğursuzluğun səbəbkarı AXCP-Müsavat cütlüyünün bir illik hakimiyyətinin torpaqlarımızın 30 illik mənfur düşmənin əlində olması idi. Və bu gün 44 gün ərzində bu həsrətə son qoyan Ali Baş Komandanımızın “demir yumruq” siyasəti ilə Qələbəmizə hansı cürətlə kölgə salmaq istəyirsiniz?

Və bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə Azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz əməlinə qovuşacaqdır. Bu isə, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.

dir. Bu reallığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayilova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.

Radikalların anlamadığı dəyərlər...

Dövlətçilik və milli mənəfe - Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayilova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... kimlər nə anlar? Onların ancaq “bəlkə qaytardılar” xəyalları ilə yaşayıblar. Amaqları mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaq, hakimiyyətin legitim olmadığı rəyini formalaşdırmaq və bütövlükdə dövlətçiliyə, iqtidarın yeritdiyi müstəqil daxili və xarici siyasətə inamsızlıq yaratmaq olub və xarici dairələr daxilə özləri üçün “beşinci kolon” deyilən dəstəklərlər yaratmışlar da, 28 il meyit olan udurmuş kəsirlər xarici yardım hesabına ölkəni anarxiya və siyasi kaos girdabına sürükləmək əməlinə əl çəkmirlər, hətta terrora belə haqq qazandırmıya cəhd göstərirlər. Erməni ilə həmrəy olan bu boş “başlar” - AXCP-“Milli Şura”, yaxud “beşinci kolon”un və xaricdəki antimillilərin buyruq qulları - Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayilova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... kimi üzdenirə ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa çalışaraq kimlərə “xidmət” etdiklərini əvvəllər də nümayiş etdiriblər, bu gün də bu çirkin əməllərindədir. Nəticə, necə dəyərlər, “boş çanaq” məsələsində olduğu kimi. Ən maraqlısı isə, Vətəni olmayan, Avropanın küçələrindəki zibillikləri özlərinə “isti ocaq” sayan bu satqınlar ağılsızdır, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirirlər. Çünki onlar mənevəyyatları, əxlaqları satılmışlardır, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar istənilən anda istənilən adamı satmağa belə gedərlər. Lakin danışanda “Vətəndən”, “ədalətdən”, “hüquqdan”, “demokratiyadan” dəm vururlar. Çünki xarici dairələrə xidmət edən xəyanətkarların anatomiyası belədir. Bu xəyanətkarlar o xəyanətkarlardır ki, hətta şəhidlərin mərasimindən də istifadə etməyi planlaşdırmışdılar. Bu günlərdə “OsmanqızıTV”-də Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İskəndərli çıxışlar edərək bildirirlər ki, “torpaq yolunda canlarını qurban verən şəhidlərimizi bu hakimiyyət qiymətləndirməyib. Ayağa qalxmaq, küçələrə çıxmaq...”. Bu yerdə susa bilmərsən. Ay şəbərsiz, ay mənliliyi itirmiş əxlaqsız, satqın nə vaxta kimi hər şeyinizi satacaqsınız? Kimə çağırışlar edirsiniz? Axı sizləri o çağırış etdi-



bir “varlıq” mövcud deyil! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir! Dövlət başçımız, Prezident İlham Əliyevin dediyi kimi: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz!”.

Rəfiqə HÜSEYNOVA

21 yaşlı qazi: Doğma torpaq üzərində başı uca gəzməkdən böyük səadət yoxdur...

Əsgər üçün Vətənin azadlığından, doğma torpağın üzərində başı uca və məğrur gəzməkdən böyük səadət yoxdur. Mən bu səadəti yaşamış, vətənin bütövlüyünə qovuşmuş əsgərim. Ayaqlarımı itirəndən...

Vətən müharibəsində yaralanan qazılardan olan Vüqar İbrahimov bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibəli təkərli oturmaqla təmin ediləndən sonra AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. Əslən Göyçay rayonundan olan Vüqar Vətənin ağır günündə onun harayına gələnlərdən olub. Bir il əvvəl hərbi xidmətinə başa vursa da, ötən ilin sentyabrında səfərbərlik nəticəsində döyüş bölgəsinə yollanıb. 21 yaşlı əsgər Qələbə sevincini yaşasa da, bundan xeyli sonra - dekabrın 13-də Ağdam rayonunun Şıxlar kəndində minaya düşüb.

Birinci dərəcəli Vətən müharibəsi əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyənin Wollex şirkətinin istehsal etdiyi müharibəli təkər oturmaqla təmin olunmağından razılıq edərək deyib: “Heç kəsini köməyi, yardımı olmadan hərəkət etmək çox böyük şeydir. Belə müasir texnologiyalarla təmin olunmuş oturmaq üzərində hətta kilometrərlə məsafə qət etmək olar. Burada oturmaq üzərində özünü səbəst hiss etmək üçün hər cür şərait var. Müəyyən vaxt keçdikdən sonra onun üzərində daha rahat hərəkət və özünü idarə etməyə öyrəşmək mümkün olacaq”.

Qarabağ İnkişaf Forumu keçiriləcək



KARABAKH IS AZERBAIJAN

Martın 14-də “Karabakh is Azerbaijan” Platforması və “Azərbaycan Gənclik Platforması”nın birgə təşkilatçılığı ilə onlayn formada Qarabağ İnkişaf Forumu keçiriləcək.

Bu barədə AZƏRTAC-a məlumat verən “Karabakh is Azerbaijan” Platformasının təsisçisi İlkin Namazlı bildirib ki, forumda dünyada məşhur olan, hər iki Qarabağ müharibəsində fotoqraf-jurnalist kimi iştirak etmiş Reza Deqati, “CNN Türk” telekanalının müxbiri Fulya Öztürk, “Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov, “Böyük Orta Şərq” layihəsinin müəllifi, Qarabağ münəqişəsi ilə bağlı son 15 ildə 50-dən çox dəbatda iştirak etmiş politoloq Əli Hacıadə, Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov, ölkənin turizm sahəsi üzrə professional mütəxəssislərdən biri, səyyah-jurnalist Azər Qərib çıxış edəcəklər. İki paneldən ibarət olacaq forumun məqsədi gəncləri keçmiş Qarabağ münəqişəsinin tarixi və siyasi aspektləri ilə tanış etmək, bölgənin perspektivləri barədə müzakirələr aparmaqdır. Qarabağ İnkişaf Forumunun müəmmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 201 nəfər müalicə olunaraq sağalıb, 515 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövredə ölkəmizdə 237 min 775 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 116 nəfər müalicə olunaraq sağalıb, 3257 nəfər vəfat edib. Aktiv xəstə sayı 4402 nəfərdir. Ötən müddət ərzində 2 milyon 671 min 613 test aparılıb. Bugünkü test sayı isə 8462-dir.



8 Mart uzun onilliklərdir ki, dünya tərəfindən Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb və nəhayət, 1910-cu ildə alman sosialistlərinin görkəmli nümayəndəsi Klara Setkin 8 Martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə isə BMT bu günü Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.



Sülh, ədalət və mərhəmət günü

Mehriban Əliyevanın parlaq fəaliyyəti Azərbaycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür

Əslində bu günün beynəlxalq səviyyədə qeyd edilməsi çox mü-tərəqqi bir haldır. Dünyada çox-saylı dövlətlər var və hər bir dövlət-də də qadına münasibət adətən fərqli olur. Həmçinin insan hüquq-larının təməl prinsiplərinə hörmət səviyyəsi qadına münasibətin əsaslarına da təsir edir.

Təəssüf ki, dünyada hələ də elə ölkələr var ki, orada qadınların ümumiyyətlə, hüquqları yoxdur. Bu cür ölkələrdə qadınlar istismar edil-ir, kölə kimi satılır, işgəncələrə məruz qalır, onların siyasi və digər hüquqları tamamilə əllərindən alın-ır. Hətta elə dövlətlər var ki, ora-da qadınların hüquqları məhz dövl-ət səviyyəsində pozulur və məhdudlaşdırılır.

Tarixə nəzər saldıqda görürük ki, Yaxın Şərqdə qurulan dövlətlər-də qadın amili Avropa ilə müqayis-ədə fərqli mərhələlərdən keçmiş-dir. Məsələn, Şərqdə qadın həmi-şə ismət və ləyaqət simvolu ol-muşdur. Qadınların cəmiyyətdə aktiv görünməsi və fəaliyyət gös-tərməsi bezi dövrlərdə qadağan

olunsa da, XX əsrin əvvəllərindən başlayaraq, bu məhdudiyyət tədri-cən aradan götürülmüşdür.

Bu kontekstdə mükəmməl Azərbaycan təcrübəsi özünü tarixi təhlillərlə xüsusən bürüzə verir. Azərbaycan qadınının potensialı hər zaman yüksək olub və Şərqdə daim müsbət yönümdə fərqlənib. Şərqdə qadınlara seçkilərdə iştirak etmək hüququ da ilk dəfə Azər-baycan qadınına verilmişdir. Təbii ki, bu, çox qürurverici faktdır. Hələ əsrin əvvəllərində Azərbaycan mil-yonçusu Hacı Zeynalabdin Tağı-yevin Tiflisdə "Qızlar məktəbi"ni yaratması Azərbaycan qadınının maariflənməsi və irəli çəkilməsində ən önəmli addımlardan biri ol-muşdur. Millətimizin gələcəyini düşünən ağıllı insanlar Azər-baycan qadınının cahil və savadsız ol-masına razı olmamış, bunun üçün əllərindən gələni etmişlər. Həmin dövrlərdə dini xurafat üstünlük təşkil etdiyinə görə təbii ki, bu işləri görmək, həmçinin həmin məktəb-lərdə təhsil almaq güclü iradə və cəsarət tələb etmiş, buna manee-

lər törədən din pərdəsi altında giz-lənən qüvvələr olmuşdur. Azər-baycan qadını bütün bu çətinliklə-ri dəf edərək təhsil almış və elmə yiyələnərək müasir səviyyəyə gə-lib çatmışdır.

Hazırda Azərbaycan qadın hü-quqlarına dəyər verən dövlətlər arasında öndə gedir. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko-mitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda aktiv şəkildə təmsil olunur, BMT-nin "Qadın məsə-lələri üzrə komissiyası"nın tamhü-quqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkil-iyin bütün formalarının aradan qal-dırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Dövlət başçısı İlham Əliyev öl-kə həyatının bütün sahələrində qa-dınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş mey-dan verib. Məhz bunun sayəsində də lider qadınlar yetişir və Azər-baycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artır. Azərbaycan qadınları mühüm dövlət qurumla-rında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siya-si, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfə-lər verir.

Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart - Beynəlxalq

Qadınlar Günü münasibətilə Azər-baycan qadınlarına təbrik ünvanla-yır, ölkənin ictimai, siyasi və mē-dəni fəaliyyətində fərqlənən qadınlara fəxri adlar, orden və medallar verir.

Tək ölkəmizin deyil, ümumilik-də Cənubi Qafqazın ən aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasında yüz minlərlə qadın təmsil olunur, fərqlənən qadınlar müxtəlif vəzifələrə irəli çəkilir. Azərbaycan qadınları artıq cəmi-yətin aparıcı qüvvəsinə çevriləblər. YAP-ın bu günlərdə keçirilən son qurultayında qadınların partiya rəhbərliyində, həmçinin İdarə He-yətində geniş təmsilçilik qazanma-sı təşkilatımızın qadın mövzusunda nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdi.

Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sa-yəsində çətin və mürekkəb dövrl-ərin sınağından çıxıb. Dünyanın bir sıra ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə uğurlar qazanması Azərbaycan qadınının mədəni və intellektual səviyyəsindən xəbər verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin ictimai və si-

yasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz və xalqımızın rifahı naminə gördüyü işlər və xeyirxah əməlləri bu gün Azərbaycan qadı-nının nə qədər fəal olduğunu təs-diq edir. Mehriban xanımın hərtə-rəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördü-yü işlər əsl nümunədir və Azər-baycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür.

Azərbaycan qadını həm də vətənpərvərdir. 44 günlük Vətən mü-haribəsi Azərbaycan qadınının öz doğma vətəninə, torpağına və bay-rağına nə qədər bağlı olduğunu bir daha göstərdi. Yüzlərlə həkim və tibb bacısının, mətbuat işçisinin ön xətdə əsgərlərimizin yanında olması Azərbaycan qadınının cə-sarətinin göstəricisidir. Qəhrəman Azərbaycan əsgərini dünyaya gə-tirən, böyüdən, onu vətənpərvər ruhda tərbiyə edən də məhz Azər-baycan qadınıdır. Azərbaycan qa-dını ölkəmizin, dövlətimizin və mil-lətimizin gələcək istiqbalının tə-məlidir.

Bu baxımdan 8 Mart tarixini yalnız Qadınlar Günü kimi qeyd et-mək kifayət etmz. Bu tarix qadınl-ların təmsilində həm də Sülh, Əda-lət və Mərhəmət günüdür.

Ruhi ƏLİYEV,
YAP Qadınlar
Şurasının üzvü

Pandemiya dövründə avtobuslarda sıxlıq: Səbəb təkə tıxac yox, həm də avtobusların sayıdır

Ötən il fevralın 18-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentli-yinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən bil-dirmişdi ki, paxtaxtda prinsip eti-barilə elə bir avtobus xidməti ol-malıdır ki, hətta şəxsi nəqliyyat va-sitəsi olan insanlar da şəhər nəq-liyyatı ilə hərəkət etməyə üstünlük versinlər.

Bəs BNA ötən il bu istiqamətdə nə iş görə bilib?

Ondan başlayaq ki, 2020-ci ildə BNA sərnişindəşımaya fəaliyyəti gös-tərən subyektlərin sayını 37-dən 29-a endirib. Qeyd edək ki, bu qu-rum fəaliyyətə başladığı dövrdə paxtaxtda 65 belə subyekt olub.

BNA-nın rəsmi saytında yerləş-dirilmiş məlumata görə, fəaliyyətdə

olan 166 marşrut xəttinin 74-ü və ya 45 faizi şəhərdaxili, 92-si və ya 55 faizi şəhərrətrafi ərazilərin payı-na düşür. Müqayisə üçün deyək ki, 1 il əvvəl Bakıda fəaliyyətdə olan 150 marşrut xəttinin 43 faizini və ya 65-ni şəhərdaxili, 57 faizini və ya 85-ni isə şəhərrətrafi xətlər təşkil edirdi. Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın-dan belə məlum olur ki, ötən il ko-ronavirus (COVID-19) pandemiya-sı ilə bağlı 12 ekspress və 5 mün-təzəm marşrut xətti təşkil edilib.

Maraqlı məqam ondan ibarətdir ki, bir il əvvəllə müqayisədə pay-taxtda marşrut xətlərinin sayında artım olsa da, avtobusların sayı azalıb. Ötən ilin əvvəlində Bakıda marşrut şəbəkəsində 2046 avtobus olsa da, metronun bağlı olduğu ha-zırkı dövrdə bu göstərici 114 ədəd azalaraq 1932-yə enib. Metronu "əvəz edən" 12 ekspres marşrut xəttinin yaradılması fonunda şəhər-daxili fəaliyyət göstərən avtobusla-rın sayı 51 ədəd artaraq 1115-ə çat-sa da, şəhərrətrafi xətlərdə bu gös-tərici 155 ədəd azalaraq 827-yə enib. Bir əvvəllə müqayisədə orta hesabla hər şəhərdaxili marşrut xəttində avtobus sayı 16-dan 15-ə, şəhərrətrafında isə 11-dən 9-a enib.

Bu amil paxtaxtdakı əksər marşrut xətlərində müşahidə olu-nan böyük sərnişin sıxlığının BNA-nın qeyd etdiyi kimi, təkə tıxaclar-la bağlı olmadığını üzə çıxarır. "Gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət in-

tervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrin-də gözləyən sərnişin sayı-nın artmasına və avtobus-larda sərnişin sıxlığının ya-ranmasını qaçılmaz edir", deyə qurumun açıqlamala-rının birində deyilir.

BNA, bundan başqa, ölkəyə hər il yüzlə-rə avtobusun gətirildiyi bəyan edir.

Qeyd edilənlər öz növbəsində nəinki avtomobili olan şəxslərin ic-timai nəqliyyatdan istifadəsinə im-kan vermir, əksinə, avtobuslardakı yüksək səviyyədə olan sərnişin sıx-lığı ictimai nəqliyyatı şəxsi minik vasitəsinə dəyişməyə sövq etmək-dədir. Söhbət ondan gedir ki, ölkə-yə ildən-ilə artmaqda minik avto-mobil idxalına heç pandemiya da əngəl ola bilməyib.

BNA-nın 2015-ci ilin sonunda yarandığını nəzərə alsaq, 2016-cı ildə ölkəyə idxal olunan minik avto-mobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 4 991 olduğu halda, 2017-ci ildə 11 610, 2018-ci ildə 26 147, 2019-cu ildə 43 156, 2020-ci ildə 49 692 olub. Göründü-yü kimi, avtomobillərin idxalına tət-biq edilən gömrük rüsumu və aksiz vergisinin son illərdə artırılmasına rəğmən, bu, nəinki ölkəyə gətiril-miş avtomobillərin sayına təsir et-məyib, hər il əvvəlki ilə müqayisə-də 2 dəfədən, 2019-cu ildə 65 faiz-dən, 2020-ci ildə isə 15 faizdən çox artım qeydə alınıb. Buraya av-tomobillərin yerli istehsalını da əla-və etsək, nəinki paxtaxtda, ölkə üz-rə keyli sayda insanın ictimai nəq-liyyatı şəxsi nəqliyyat vasitəsilə əvəz etməsi ortaya çıxır.



Bakının marşrut şəbəkəsinin acı mənzərəsi, həmçinin virusa yo-luxma sayının artmasına öz "töhfə"-sini verməklə pandemiya ilə mü-barizəyə aydınlıq gətirir. Hərçənd ki, pandemiya ilə effektiv mübarizə ictimai nəqliyyatda sıxlığın azaldıl-masını tələb edir, nəinki avtobusla-rın sayını.


Yeri gəlmişkən BNA hələ ilin avqust ayında müntəzəm marşrut-lar üzrə avtobusların sərnişin tələ-batına uyğun tənzimlənməsi barə-də verdiyi tapşırığın icrasına nəzə-rət məqsədilə bir qrup daşıyıcı şir-kətin istehsalat bazalarına baxış zamanı saz vəziyyətdə olan avto-busların saxlanılaraq xətlərə bura-xılmaması hallarının müşahidə edildiyini açıqlamışdı. Qurum bil-dirmişdi ki, xəttə müəyyən olunan saydan az avtobus çıxaran daşıyı-cıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görülməkdir.

Görünən odur ki, qurum bu isti-qamətdə heç bir tədbir görmədiyin-dən ölkədə bütün sahələrin fəali-yəti xüsusi karantin rejiminin tələ-bələrinə uyğunlaşdırılmasına və buna nəzarət edilməsinə baxmayaraq, hətta metronun bağlı olması halın-da belə paxtaxtın marşrut şəbəkə-sindəki avtobusların sayı azaldılıb.

Ceyhun Piriye

Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan arasında telefon danışığı olub

Düən Rusiyanın müdafiə naziri or-du generalı Sergey Şoyqu və onun er-məni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. Bu barədə "RIA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tər-rəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər. Müdafiə nazirləri eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir müba-diləsi aparıblar.



Qarabağda daha 6 erməni hərbiçinin cəsədi tapıldı



Düən Azərbaycanın Füzuli və Xo-cavənd rayonları ərazisində aparılan axtarış işləri nəticəsində daha 6 ermə-ni hərbiçinin cəsədinin qalıqları tapılıb. "İki sahil" erməni mediasına istinadən xəbər verir ki, cəsədləri tapılan hərbi qulluqçuların şəxsiyyəti müayinələr nə-ticəsində müəyyənləşdiriləcək. Son

məlumata görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasından indiyə kimi Qarabağ ərazisində 1496 erməninin cəsədi tapılıb.

“Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzini var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir”. Bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında videoformatda yekun nitqində bildirib. Qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayışlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar.



Bu, bizim böyük sərvətimizdir: “Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir nümunədir. Tarixən müxtəlif xalqların və dinlərin arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlərboyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Azərbaycanın dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təşviq edərək, radikalılığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb.

Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Əlbəttə ki, ölkəmizin ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Prezident İlham Əliyev nitqində ikinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin fədakarlıq, qəhrəmanlıq göstərdiyini bildirərək, şəhid olduqlarını qeyd edib: “Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölmə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur”. Təbii ki, ölkəmizdə mövcud olan vəziyyət, realiaqlar dövlət siyasətinin məntiqi nəticəsidir.

“DİNİNDƏN, MİLLİ MƏNSUBİYYƏTİNDƏN ASILI OLMAYARAQ, BİZİM BÜTÜN GƏNCLƏRİMİZ ÖLÜMƏ GEDİRDİLƏR”

Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericili-

Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm modeli

Prezident İlham Əliyev: “Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi”

yin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə imkan yaradıb və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına nail olunub.

“Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub”, deyən Azərbaycan Prezidenti qeyd edib ki, onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər: “Amma görünür ki, onlar Azərbaycan realiaqlarından xəbərsizdirlər. Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir”.

Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Əgər Azərbaycan ərazisində 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətədirsə, demək bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlarla, saxurlara, udiylərə sərbəst yaşama və dinc həyat tərzini sürməsi üçün geniş im-

kanların yaradıldığından xəbər verməli olur.

“MİQRANT BÖHRANİ DA, ƏSLİNDƏ GÖSTƏRDİ Kİ, ELAN EDİLMİŞ DƏYƏRLƏR BİR ÇOX HALLARDA, SƏDƏCƏ OLARAQ, ŞÜAR İDİ, REAL HƏYATDA BU, YOXdur”

Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynaq-qarışmış, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münasibətlər baş verdiyi halda, birgə yaşamaq haqqında təsəvvürlər, məzhəbimiz ölkədə genişlənir. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdən fərqli din və mədəniyyətlərin qovuşduğu yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Cənab Prezident nitqində inkişaf etmiş ölkələrdə indi hansı problemlərin yaşandığını diqqətə çəkərək bildirib ki, orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir: “O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyət-

lə, siyasət

aparılmayıb. Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur”.

Dövlət başçısı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin özlərini rahat hiss etdiklərini, öz ailəsində, öz doğma torpağında hiss etdiklərini bildirərək, bunu bizim üstünlüyümüz kimi dəyərləndirib.

Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edir. Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bu günədək 21 mülki şəxs minaya düşüb, 10 nəfər həlak olub

Ermənistan hərbi birləşmələrinin törətdikləri cinayətlərə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək is?g?aldan azad edilmis? ərazilərdə minaya du?s?mələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Azərbaycan, rus və ingilis dillərində infoqrafika hazırlanıb.

SİA xəbər verir ki, məlumata görə, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək is?g?aldan azad edilmis? ərazilərdə 21 mülki şəxs minaya düşüb. Onlardan 10 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək bildirir ki, iş-

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN ƏRAZİLƏRİMİZİ MİNALAMASI SƏBƏBİNDƏN 10 NOYABR 2020-Cİ İL TARİXDƏN HAZIRKI VAXTADƏK İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLERDƏ MİNAYA DÜŞMƏLƏRİ NƏTİCƏSİNDƏ



10 mülki şəxs həlak olub



11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməyədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.



Azərbaycan Respublikasının
Baş Prokurorluğu

ğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan ərazilər minalar və digər partlayıcı maddələrdən təmizlənmədən həmin ərazilərə səfər edilməsin.

Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yayılım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Dağlıq-meşə və çətin rel-



yefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarə olunması, döyüşə hazırlıq vəziyyətinə gətirilməsi və yenidən quruluşlaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı

Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Dağıdıcı müxalifətin daxilində siyasi reneqatlar yer alır

Dağıdıcı müxalifət liderləri getdikcə daha ağır fəlakətli vəziyyətlə üzləşməkdədir. Çünki bu üzdəni-raq məxluqlar yanlış və xarici maraqlı dairələrin istək və arzularına uyğun siyasət aparırlar. Bununla da “Milli Şura”, AXCP, Müsavat kimi özəl maraqların daşıyıcısı rolunda çıxış edən qüvvələr Azərbaycan siyasi arenasının arzuolunmaz təşkilatlarına çevrilirlər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib. Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi dəstəyinə arxalanmasını da göstərmək olar.

Dağıdıcı müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin “xeyir-duasının” olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini onların yanlış və səhv siyasət aparmaları ilə əlaqələndirmək olar. Bəzi hallarda partiya sədri xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsi Müsavatın keçmiş başqanı az qala müxalifətin “xaç atasına” çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti İ.Qəmbəri müxalifətin “bomj”u səviyyəsinə enməsinə gətirib çıxardı. Ancaq uğursuzluğunu ört-basdır etmək üçün İ.Qəmbər 16 oktyabr iğtişaçılarını törətdi. Şəhərdə avtobusların hərəkətinə mane olan iğtişaçılar, dükanların şüşələrini sındırır, insanlara xəsarətlər yetirdilər. Bununla da iğtişaçılar şəhərdə ictimai siyasi sabitliyi pozmağa çalışdılar. Ancaq nəyəse nail ola bilmədilər. Qısa müddətdə müxalif məxluqlar həbs edilərək, məhkəmənin qərarı ilə layiq olduqları cəzanı aldılar.

“Qanun pozğunluqları törədənlər barədə ciddi tədbirlər görülməlidir”

2003-cü il hadisələrindən 18 il keçməsinə baxmayaraq Müsavat, AXCP kimi pozucu partiyalar siyasi hədəflərini dəyişməyiblər. Yəni də qarşıdurma yaratmağa, iğtişaçılar törətməyə məqam axtarırlar. Xüsusilə də, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən ciddi narahatlıq keçirən Əli Kərimli, Cəmil Həsəni, Arif Hacıli və digərləri hər vaxt xalqın qələbə əhvali-ruhiyyəsinə kölgə salmağa çalışırlar. Bunun üçün hər cür iyrənc vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. ANAP-ın sədri Abutalıb Səmədov bizimlə söhbətində bildirdi ki, 44 günlük vətən müharibəsi dövründə susqunluq və hakimiyyətə dəstək vermək məcburiyyətində qalan dağıdıcı müxalifət təmsilçiləri 10 noyabr bəyanatı imzalanan andan anti-dövlət fəaliyyətlərini davam etdirdilər. A.Səmədov bildirdi ki, “Milli Şura” və AXCP liderləri Ermənistanın təslimçilik aktını imzalamasından sonra onun əleyhinə yeni təbliğat kampaniyasına start verdilər: “Reallıqla heç bir əlaqəsi ol-



mayan fikirlər söyləyən, populist və ekstremist şüarlar səsləndirən “liderlər” bu davranışları ilə təmsil etdikləri qurumların marginal olduqlarını durmadan təsdiq edirlər. Çünki hakimiyyətə gəlmək ehtimalı olan ciddi qurum səsləndirdiyi fikirlərin, verdiyi vədlərin məsuliyyətini hiss edər və populizmdən uzaq durmağa çalışır. 1992-ci ildə bu cür “vədlərlə” hakimiyyətə gələn AXCP verdiyi bəyanatların, götür-düyü öhdəliklərin altında qalaraq əzildi və cəmi bir il hakimiyyətdə qala bildi. İndi həmin AXCP-nin çox kiçik bir parçası olan qurumlar eyni yolu gedir və heç bir məsuliyyət hiss etmədən avantürist fikirlər, ekstremist şüarlar səsləndirməkdən çəkinmirlər. Güman edirəm ki, bu halda dövrəyə hüquq-mühafizə orqanları girməli və qanun pozğunluqları törədənlər barədə ciddi tədbirlər görülməlidir”.

Razi Nurullayev: ““Milli Şura”ya ən sərt qınama kampaniyası olmalıdır”

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev isə 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə

kölgə salmağa çalışan “Milli Şura” və AXCP rəhbərliyini satqınlıqda və xəyanətdə günahlandırır. O, Milli Məclisdə çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çalıb: “Buna kölgə salmaq istəyənlər şəhidlərimizin ruhunu incidirlər. Onlara qarşı ən sərt qınama kampaniyası olmalıdır. Bəziləri milli birliyi unudub, nifrət dolu çıxış edirlər. 44 gün səssiz qaldınız, sağ olun. İndi isə ağıllı söhbətlər edək. Nə qədər ürəkbulanıcı danışmaq və qaragünlü olmaq olar? Əli Kərimli, Əli İnsanov və xaricdə olan blogerlərin bəzisi köhnə peşələrinə qayıdıblar. Əli İnsanovun mü sahibəsi nifrət doludur. Köhnə ritorikanız sizə və xalqa nə sə qazandırır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbul edilməzdir. Əli Kərimli də Qarabağ zəfərini kiçildir, çünki içində vəzifə tutanlara nifrəti var. Deyir ki, zəif düşməni udmağa nə var idi ki? Vallah-billah, Allah haqqı ayıbdır və orada tökülən şəhid qanlarına sayğısızlıqdır. Bu xalq gözəl xalqdır, hər şeyindən keçdi ki, qələbə qazanaq. Bu xalq oğlundan keçdi ki, torpaq qayıtsın. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doy-

mur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddir. Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salağ. Başqa işiniz gücünüz yoxdur? Daha bu kişi torpağı alıb da. Nə istəyirsiniz?”

Diqqətçəkən məqamlardan biri də, ondan ibarətdir ki, çirkab içərisində olan dağıdıcı müxalifət liderləri təsir dairələrində olan saytları, qəzetləri, bəzi hallarda sosial şəbəkə istifadəçilərini də güdazə verirlər. Yeni özlərinin qara işlərinin iştirakçısına çevirirlər. Düşünmək olar ki, müxalifət partiyaları və onların mirzəcikləri anormal mövqe tutmaqdan imtina edəcəklər. Lakin Ə.Kərimlinin təsiri altında olan saytların və trolların öz bəd əməllərini davam etdirməklə çox ciddi təpki altında olduqlarını nümayiş etdirirlər. Fikir versəniz görmək olar ki, xaricdə oturub, sosial şəbəkələrdə söyüş söyən, insanları təhqir edən şəxslərin böyük əksəriyyəti vaxtı ilə Azərbaycanda cinayət törədərək ölkədən qaçanlardır. Məsələn, qondarma vəkil Qurban Məmmədov, rəsmən dəli olduğu təsdiqlənən Vidadi İsgəndərlini, qondarma jurnalist təşkilatlarından hesab edilən “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun rəhbəri Emin Hüseynov, Məhəmməd Mirzəlini, Orduxan Temirxanı və digərlərini göstərmək olar.

Göründüyü kimi dağıdıcı müxalifət partiyaları və onların xaricdəki trolları cəmiyyətə yararlı siyasi qüvvə olmaq əvəzinə, tapşırıqlar və si-farişlər əsasında dövlətə qarşı çevrilmiş siyasi alət rolunu alırlar. Ancaq realıq ondan ibarətdir ki, Azərbaycanda bu və ya digər qüvvələrin maddi-siyasi dəstəylə dövlətin əsaslarının ləğv edilməsi dövrü artıq geridə qalıb. Bu səbəbdən də, dağıdıcı müxalifət və onlarla həmfikir olan trolların siyasi zibilliyə atımları qaçılmazdır.

İ.ƏLİYEV

Guya feminist olan erməni sevdalısı Nərmən Şahmarzadənin yüngül həyat tərz




Artıq bir müddətdir ki, xəbər saytlarında və sosial şəbəkələrdə Nərmən Şahmarzadənin “Facebook” sosial şəbəkəsindəki adının dəyişməsi ilə bağlı məlumatlar yayılıb. SİA xəbər verir ki, buna səbəb onun şəxsi yazışmalarında əxlaqsız ifadələri, həmçinin yüngül həyat tərz sürməsinin sübuta yetirilməsidir.



Hətta Nərmən Şahmarzadənin özü etirafındakı dəstəkçiləri onun “Facebook” və “Instagram”dakı profilərinin oğurlandığını iddia etsələr belə, bu heç nəyi dəyişmir və əslində, aşkar “simasını” ortaya qoyur.

Onu da qeyd edək ki, Nərmən Şahmarzadə özünü “psixoloq” kimi təqdim etsə də, yaşadığı yüngül həyat tərzinin onun bu ad altında manipulyasiya etdiyini daha açıq şəkildə sübuta yetirir. Onun oğlan, yaxud qız sevgililəri barədə də məlumatlar dolaşmaqdadır və bütün bunlardan sonra Şahmarzadənin cəmiyyət arasına çı-



dost hesab edən, Milli Qəhrəmanlarımız Mübariz İbrahimov və Rəhil Səfərovu “qatil” adlandıran həmin Nərmən Şahmarzadədir.

Xatırladaq ki, bu, ermənilər özünə

Rövşən RƏSULOV

Quldur rejimin Azərbaycanın ərazi bütövlüyünə qarşı aşkar təxribatları davam edir


Araik Aryutyunyan isə əlini-qolunu sallaya-sallaya, kefi istədiyi kimi gəzir



xəttinə” zəng edilməsi tövsiyə olunur.

Xatırladaq ki, quldur rejimin başçısı Araik Aryutyunyan Interpolun qırmızı xətti ilə axtarışdadır və onun Azərbaycanın ərazilərindəki özbaşnalıqları hələ də davam edir

Qarabağda quldur və separatçı rejimin Rusiya sülhməramlılarının nəzarəti və himayəsi altındakı bölgələrində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı aşiq-aşkar təxribat planları icra olubnmağda davam edir.



SiA xəbər verir ki, saxta “dqr”in quldur “prezidenti” Araik Aryutyunyan bu dəfə Xocavənd rayonunun Qırmızı Bazar kəndinə gedərək, hər şeyə rəğmən kəndi “qoruyub saxladıklarını” və icmanın rahatlığı üçün orada abadlıq işlərinin görülməyini bildirib, üstəlik yerli erməni sakinlərlə də görüşərək onlara vədlər verib ki, artıq onlar üçün 140 ev tikiləcək (!)

Videoya aşağıdakı linkə klikləməqlə, yaxud yazmaqla baxa bilərsiniz:

<https://www.youtube.com/watch?v=7WVgIRNHxqo>

Təxirəsalınmaz yarım məqsədi ilə Xankəndidə fəaliyyət göstərəcək “mərkəz” qonaqların (!) və yerli sakinlərin xidmətində dayanacaq



Lakin bu da son təxribat xarakterli addım deyil. Növbəti bənzər addım bugünlərdə “dqr”də həbri xidmət keçəcək hərbi qulluqçuların andıçmə mərasimləri də keçirilib, hətta bununla bağlı rəsmi tədbir də baş tutub.

Ərazi bütövlüyümüzə qarşı törədilən daha bir təxribat isə “dqr”in “prezident aparatında” 119 sayılı “qaynar xəttin” yaradılması ilə bağlıdır. Erməni mətbuatının yazdığına görə, təxirəsalınmaz yarım məqsədi ilə Xankəndidə fəaliyyət göstərəcək “mərkəz” qonaqların (!) və yerli sakinlərin xidmətində dayanacaq

naqların (!) və yerli sakinlərin xidmətində dayanacaq.

“Məqsəd, vətəndaşların və qonaqların müraciətlərinə daha effektiv yanaşmaq, həmçinin onların təklif və tələblərinə, verdikləri suallarına zamanında reaksiya göstərməkdən ibarətdir. İş saatının rejimi bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 18:00-a qədərdir”, verilən elanda o da bildirilir ki, sosial məsələlərlə bağlı “əmək nazirliyinin” və “artsax respublikasının” sosial və miqrasiya xidmətlərinin “qaynar

Səddam Hüseyin qızı 15 illik sükutdan sonra nələr danışdı?

Kəçmiş İraq lideri Səddam Hüseyin qızı 15 illik sükutdan sonra bir müsahibə verib. Material Səudiyyə telekanalında efirə verilib və dərhal sensasiyaya çevrilib. Rəqəd Səddam Hüseyin atasının imicini bərpa etməyə çalışıb. Siyasi analitiklər bunun Səudiyyə planının bir hissəsi olduğuna inanırlar.

52 yaşlı Rəqəd Səddam Hüseyin siyasi xadim deyildi. Üstəlik, 15 il ərəb ekranında görünmədi və medianın diqqətini heç çəkmədi. Eyni zamanda, atasının tərəfdarları tərəfindən populyar olaraq qaldı. Bütün bunlar Səddam Hüseyin sirlərinin qoruyucusu sayılan Rəqədin müsahibəsinə böyük maraq doğurdu.

Veriliş zamanı Səddam Hüseyin qızı qara bir axşam geyimi və üzərində İraqın bayrağı, gerbi ilə döş nişanları olan, “İraq Respublikası” sözləri yazılmış qartal təsvirli bir jaket geymişdi. Rəqəd Səddam Hüseyin müsahibə zamanı atasının hakimiyyətini necə xatırladığını təsvir edib. Onun sözlərinə görə, xatirələri o hadisələrin tam mənzərəsini əks etdirməyə bilər, çünki hələ də ölkə başçısının qızı idi. Bununla belə, Rəqəd Səddam Hüseyin əminidir ki, keçmişdə İraq vətəndaşları daha yaxşı yaşayırdılar.

“O dövrdə daha yaxşı idi, xalqın hörmətlə qarşılandığı və heç kimin onları incədə bilmədiyi şərafətli bir dövr idi. İnsanlar öz övladlarının etibarlı və dolanışığını təmin etdiklərinə inanırdılar”- o deyib. Bu sözlərdən sonra jurnalist həmsöhbətinə o dövrdə ölkədə azadlığın olmadığını xatırladı.

“Azadlıq nədir? Mənə izah edin. Həqiqətənmi siz diktatura ilə mübarizə və demokratiya qur-



maq şüarı altında işğalçı qüvvələrin nifaq və kaos gətirdiyi bugünkü İraqda baş verənləri azadlıq hesab edirsiniz? Bu azadlıqdırsa, iraqlıların belə azadlığa ehtiyac yoxdur. Xalqdan özünüz soruşun, sizə deyəcəklər”- Rəqəd Səddam Hüseyin cavab verib.

Onun sözlərinə görə, Bağdad da demək olar ki, hər gün partlayışlar eşidildi, raketlərin ölkə ərazisinə düşdüyü bir zamanda insanlar gələcəklərindən əmin deyillər, bu, demokratiyanın zəfəri sayıla bilməz. Rəqəd Səddam Hüseyin də qeyd edib ki, edam olunan İraq başçısı qızlarının siyasətə qatılmasına əsla mane olmadı, ancaq özləri onunla maraqlanmadılar.

“Amerikalıların İraqın işğalı və atamın həbsi məni siyasətin mərkəzində olmağı və onu ləkələmək üçün aktiv cəhdlərə müqavimət göstərməyə vadar etdi. Daha sonra iranlılar qanuni bir əsas olmadığı halda İraqı ələ keçirdilər və ölkə asan bir yemə çevrildi. Ciddi bir müqavimət olmadı, bu səbəbdən İran müdaxiləsi həddindən artıq böyük miqyas aldı”-deyə xanım



Rəqəd vurğulayıb.

Bağdadın süqutundan sonra ailəsinin bir çox çətin vəziyyətdən keçdiyini və İordaniya ilə Suriya arasında köçdüyünü əlavə etdi. Rəqəd uzun illərdir Səudiyyə Ərəbistanında yaşayır.

Bu müsahibədən sonra Orta Şərq politoloqları Səddam Hüseyin qızının artan siyasi çəkisi barədə danışmağa başlayıblar. Eyni zamanda, bəziləri, böyük bir regional maliyyə mənbəyi və siyasi oyunçu olan Səudiyyə Ərəbistanının Rəqəda maraqlanacağını iddia edirlər. Bu ölkənin kanalında material yayımlandı. Siyasi analitiklər, Ər-Riyadın İrana qarşı mübarizədə bütün qüvvələri öz ətrafına birləşdirməyə çalışdığına inanır.

Bu müsahibə sonuncu olmayacaq. Bir çox mesajı daşıyacaq bir sıra belə görüşlərin təşkil olunacağı gözlənilir. Suriyalı politoloq Əbdül Qadir Naana “bu, məşhur bir Səudiyyə fədidir”- deyə şərh edib. “Bu, kompleks bir layihənin hazırlanması və onun icrası üzərində işləmək demək deyil. Əvvəlcə müəyyən fiqurları müəyyən hərəkətləri etməyə sövq edirlər və sonra üz çevirirlər. Rəqədin iştirak etdiyi istənilən siyasi layihə uğursuzluğa məhkumdur”- deyər Naana Facebook-da yazıb.

Elçin Bayramlı

(Verilişin orijinalına buradan baxa bilərsiniz:

<https://www.youtube.com/watch?v=p8zGCifa4Do>)

Erməni marketləri türk malları ilə “dolu”dur...

Ermənilər

Azərbaycan mediasının İrəvan marketlərində Pakistan dünyünün satılması barədə məqalə dərc edildiyini bildirdilər. Guya Azərbaycan mediası, tezliklə erməni marketlərinin türk və Azərbaycan malları da alacaqlarını bildirib. Erməni etirafına görə, azərbaycanlıların burada “tezliklə” sözünü işlətməsi yersizdir. Çünki bu gün təkcə İrəvanın özündə deyil, əyalətlərindəki marketlər də türk və Azərbaycan malları ilə “dolu”dur. Belə ki, bu gün erməni marketlərindəki rəflərdə etiketləri Azərbaycan dilində olan malların sayı artır.

SiA bu barədə erməni mətbuatına istinad edir.

Xatırladaq ki, ötən ilin sonundan etibarən Ermənistanda altı ay müddətinə türk mallarının idxalına qadağa qoyulmuşdu. Ermənilər bunu Türkiyənin Azərbaycanca göstərdiyi “yardımla” əlaqələndirirdilər. Bundan əlavə, onlar bunu ermənilərin təhlükəsizlik komponenti ilə əlaqələndirirdilər. Doğrudan da, nə bilmək olar, türklər həmin mallara zəhərdən-filan-dan da qata bilərlər. Ona görə də, təcili olaraq bunun qarşısı alınmalıdır.



Ay aldın ha...

Bu dəqiqə ac ermənilər az qala, bizlərdə deyildiyi kimi, “qılınca çapır”. Beləliklə, o vaxt ölkədəki məhdudiyyət, ilk olaraq, altı aylıq nəzərdə tutulmuşdu. Guya altı aydan sonra Ermənistan özü təkcə, Türkiyə və Azərbaycanı deyil, hətta “dünyanın yarısını” gündəlik tələbat malları ilə təmin edəcəkdə. Bəs, nə oldu? Həmin məhdudiyyətdən heç iki ay keçməyib, amma ermənilər özləri etiraf edirlər ki, bu gün İrəvanın mərkəzindəki “Yerevan City”, “Tsiranı” supermarketləri türk və Azərbaycan malları ilə “dolu”dur.

Məsələ bundadır ki, Ermənistanda üçüncü ölkələrin mallarının Azərbaycan dilində etiketlenməsi ilə bağlı birbaşa qadağa yoxdur. Buna ancaq ölkənin iqtisadiyyat Nazirliyinin səlahiyyəti çatır. Erməni iqtisadiyyat naziri Vaan Kerobyan da Azərbaycanla sərhədlərin açılmasını mümkün hesab edir. Onun sözləri-

nə görə, (buna istəşah da demək olar) bu ermənilərin iqtisadi inkişafı üçün geniş imkanlar yaradacaq. Guya bu kontekstdə, ehtimal ki, Türkiyə limanları vasitəsilə Azərbaycan bazarı

da erməni malları alacaq.

Maraqlıdır ki, bu arada marketlərin birində erməni alıcılarından biri “ermənilərdəki milli ləyaqət” hissini əsas götürərək, heç bir türk və ya Azərbaycan malını almadığını bildirib. Onun fikrincə, bu gün erməni hakimiyyətində olan səlahiyyətlilər bu hissdən tamamilə məhrumdurlar. (Bax, budur erməni “qüruru”, ac qalar, amma türk malı “yeməz...”)

Amma məsələ bundadır ki, İrəvanda təkcə böyük marketlər deyil, hətta küçə ticarətcilərinin də ən çox alıcı cəlb ediyi türk mallarıdır.

Belə çıxır ki, türk mallarından imtina siyasəti Ermənistanda yarımayıb. Çünki erməni etirafına görə, dost ölkələrdən mal çatdırılması cəhdləri də hələ ki, baş verməyib.

Belə görünür ki, tarix təkrarlanır. Axı, bu türklərin erməniləri məhv olmaqdan qoruduqları ilk hal deyil.

Ağasəf Babayev

Əli Kərimli sosial şəbəkənin erməni təbliğatçısına çevrilib

Yaxud antimillî şüranın liderləri Paşinyanın növbəti üzüdür



Bu gün bu reallıqdır ki, 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasının, Azərbaycanın qələbəsinin rəsmiləşməsinin, Ermənistanın kapitulyasiyasının həmin ardından səsinə başına ataraq qələbəmizi kiçiltməyə çalışan, onu “yarımçıq” adlandıran Əli Kərimli yenə də öz çirkin əməllərindən əl çəkmir.

Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının Qurultayının uğurlu nailiyyətləri, AXC-Müsavat cütliüyünün hakimiyyətdə olduqları bir il müddətində torpaqlarımızın satılması ilə bağlı deyilənlərlə “razılaşmadıqları” ilə bağlı sosial şəbəkələrdə böhtan dolu çıxışları, Azərbaycan dövlətinin işğaldan azad edilmiş regionlarda başlatdığı genişmiqyaslı abadiq, quruculuq işlərinə kölgə salmaq üçün xarici ermənipərəst mərkəzlərin diktəsi və sifarişləri ilə yeni yalan kampaniyasına start verən Əli Kərimli düşmənin tərəfində yer almaqdan usanmır. Çünki bütün aləm-cahan bilir ki, bu ölkədə trol yaratmaq, onun ordusunu saxlamaq, sosial şəbəkələrdə xoşuna gəlməyənlərə qarşı “hücum əmri” vermək məhz sənin peşəndir, Ə. Kərimli. Çox uzağa gəlməyə ehtiyac yoxdur. O ki qaldı Ə. Kərimlinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərə kölgə salmaq üçün göstərdiyi cəhdlərə, bunun da hansı xarici maraqların sifarişləri ilə edildiyi gün kimi aydındır. Əvvəla, torpaqlarımızı işğaldan azad edən Ordumuz yenə də düşmənin qarşısında sipər kimi dayanıb. Əgər Ermənistan acınacaqlı məğlubiyyətdən nəticə çıxarmasa, o zaman düşmənlərimiz Azərbaycanın “Dəmir yumruğu”nu yenə başları üzərində görəcəklər. Özü də

budəfəki zərbə daha ölümcül olacaq. Yəni ki, Əli Kərimli xaricdəki ermənipərəstlərin tezisində uyğun danışmaqdan, reallığı görse, daha yaxşı olardı. Hərçənd ki, radikal düşərgə təmsilçiləri reallıq hissini itiriblər...

Bütün hallarda Əli Kərimli və dağıdıcı düşərgənin digər təmsilçiləri “zehinlərinə” yeritməlidirlər ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin edib və hazırda işğaldan azad edilmiş regionların çiçəklənməsi, dirçəldilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Bununla bağlı Dövlət proqramları, layihələr işlənir. Bütün bu proses isə planlı şəkildə inkişaf etdirilir. Və hansısa “yan”ların, daha doğrusu, Paşinyan kimi-lərin sərsəm bəyanatları, yalanları bizi yolumuzdan edə bilməz. Əli Kərimli kimiləri isə, nəhayət ki, bu “yan”ların yandaşları olmaqdan əl çəksələr, yaxşı olar.

Eyni bezin qırağı...

Bəli, bu gün antimillî şüranın “liderləri” - Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimi satqınlar yenə də faşist xislətli Paşinyanı “nümünə” göstərirlər. Təəccüblü deyil, çünki eyni bezin qırağıdırlar, zibildilər.

Dövlət başçımız partiyamızın qurultayında dedi ki: “Gəlsin desin, öz zibilini yalasın. Ermənistan adam qalmayıb ki, onu, yeni Paşinyanı lağa qoymasın. Hansısa adlar veriblər, özləri bilirlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftirlər, yalançı məqalə-

lər yazdırmaq - hamısı bizim gözü-müzün qabağındadır. Biz bunları unutmamışıq... Bizi əsas vəzifəmizdən çəkəndirmək istəyirdilər ki, başımız qarışsın daxili çekişmələrə, başımız qarışsın əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkəndirsinlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antimillî şurada cəmləşən millî satqınlar da bu məqsədi güdür. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində belə də onlar kimi iyrənc insanlar olmayıb”.

Bəli, həqiqətən də Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimilər insan yox, Paşinyan xislətli zibillərdir, xalqın, dövlətin düşmənidirlər, erməni yalaqlarıdırlar, Qərbə satılanlardır.

Qərbə satılan xəyanət simvolu

Kimdir onlar: insan, yoxsa iblis? Azərbaycan müxalif partiyası sədrlərinin, xüsusilə də AXCP sədri Əli Kərimlinin xəyanət xronologiyasına nəzər salsaq, suallara açıq şəkildə cavab tapmaq olar. AXCP sədri Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın millî maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafosu çıxışlar edir, əslində isə birbirlərinin xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Sözdün açığı, onun siyasi firıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bunu uzun müddət Ə. Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər.

AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub.

ASDP sədri Araz Əlizadə Əli Kərimlini satqınlıqda, xəyanətdə ittiham edərək bildirib ki, “AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktıdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır”.

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bildirib ki, Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyektı olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbə satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasada, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oynacaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir”.

E. Musayev Gültəkin Hacıbəylinin yazdığı yazıya münasibətdə bildirir: “Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan “mübarizə aparmaq” ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışirlər. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sa-

hib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdır. Mən özümə borc bilərəm ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyektı olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.

Antimillî şüranın zibilləri...

Bu gün siyasi dialoqa qarşı çıxan bu antimillî şüranın satqınları yenə də sosial şəbəkələrdə anlamadıqları çıxışlar edirlər. Çünki xain, satqın ünsürlərdən ibarət olan AXCP- “Milli Şura” müharibədən əvvəl və bu gün müharibədən sonra da eyni xislətlərini göstərsələr də siyasi dialoq daha da güclənmişdir. Çünki bu antimillî şura xain, satqın missiyasını icra etməklə, düşmənin dəyirmanına su tökülüb, ordumuza, işğaldan azad olunan torpaqlarımızda aparılacaq bərpa, quruculuğa qarşı çirkin kampaniya aparmaq istəsələr də, yenə də elə “yan”lar kimi zibilliklərdə eşələnə-eşələnə qalacaqlar. Xalq da bunu bilir və Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimilər mütləq cavab verməli olacaqlar - Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Əli Kərimli özlərini feminist adlandıranlara niyə və necə dəstək göstərir?

Yaxud, vaxtilə Nərmən Şahmarzadə bu dəfə də ifşa olundu

Guinara Mehdiyeva salam Nərmən necədir? qız var idi keçən dəfə yanıma gəldi özü də azyaşlıdı. Psixoloqa ehtiyacı var ələsində sıxıntılar olduğu üçün özünə qapanıb intihar həddinə çatıb Jan 18, 2020, 9:50 PM	Nərmən Şahmarzadə 1 seansın qiyməti 50 manatdı. yaqın demisin özünə pulu yoxdusa cəhənnəm olsun Jan 18, 2020, 9:52 PM
Guinara Mehdiyeva imkani yaxşı deyil yoluma qoya biləmiyə? Jan 18, 2020, 9:53 PM	Nərmən Şahmarzadə pulsuz iş görmürəm özü də bilirsen, özünü öldürür cəhənnəmə öldürsün heç olmasa yenə məşğurlaşarıq onun şotuna :))) Jan 18, 2020, 9:53 PM
Guinara Mehdiyeva sən onu qəbul ələ mən hesabata əlavə edərem pulu köçürsələr Jan 18, 2020, 9:55 PM	

AXCP sədri Əli Kərimlinin yalnız şəxsi mənfəəti və kirli siyasi maraqları üçün fəaliyyət göstərməsi kimsəyə sirr deyil. Ümumiyyətlə, gənclərin həyatlarını zəhərləməklə, taleləri ilə oynamaqla, həbslərə atdırıb üzərlərindən çirkin siyasət

yürütməklə hələ də özünü ictimai rəyə zorla sırmağa çalışan bu ünsürün indi də özlərini feminist adlandıran küçə sevdalılarına dəstək göstərməsi, əslində, təəccüb doğurmur. Çünki Əli Kərimlinin maraqlarında millî-mənəvi dəyərlərin, insan həyatının heç bir önəminin olmadığı da sirr deyil...

Əli Kərimli ilə Nərmən Şahmarzadə arasında heç bir fərq yoxdur!

Lakin daha bir fakt budur ki, Nərmən Şahmarzadə və onun xaç anası Xədicə İsmayıl qəhrəman zabitimiz Ramil Səfərova bayrağımızın şərəfini qorumaq məqsədi ilə erməni zabitini cəhənnəmə

göndərərək onu “qatil”, “terrorçu” adlandırmaqla xalqın hiddətinə tuş gələndə də AXCP sədri həmin adamlara qahmar çıxdı, üstəlik, bu gün də həmin dəstəyini göstərməkdə davam edir. Yəni sübut etdi ki, onun üçün millî-mənəvi dəyərlərin olmadığı kimi, dövlətçilik maraqları da heç bir əhəmiyyət daşımır. Belə də deyə bilərik ki, Əli Kərimli ilə Nərmən Şahmarzadə arasında heç bir fərq yoxdur!

Yəni, əgər bu gün kimlərsə Əli Kərimli tərəfindən dəstəklənirlərsə, onların bir-birlərindən heç bir fərqlərini olmadığını da deyə bilərik. Məsələn, əgər AXCP sədri Nərmən Şahmarzadədən yana çıxış edərsə, feminist adlandırılan küçəbaz tərbiyəsizlər, əxlaqsızları özünə bab sayırsa, demək ki, onlar arasında xeyli bənzərliklər mövcuddur. Necə dəyərlər, atı-atın yanına bağlasan həmrəng olmasalar da, həmşaxsiyyət olarlar.

Nərmən Şahmarzadə: “Pulsuz iş görmürəm özü də bilir-sən, özünü öldürür, cəhənnəmə öldürsün, heç olmasa yenə məşğurlaşarıq onun şotuna”

Gələcək əsas məsələyə. Məlum olub ki, siyasi həyasızlıqla, əxlaqımıza zidd olan fəaliyyəti ilə gündə bir hoqqadan çıxan, bu vasitə ilə məşğurlaşacağını zənn edən Şahmarzadə sən demə insani hisslərə də malik deyilmiş. Təqdim etdiyimiz foto Nərmən Şahmarzadənin digər biri ilə yazışmasına aiddir. Hər dəfə guya qadınları müdafiə etdiyini iddia edən Nərmən Şahmarzadə bu yazışması ilə əslində, 8 Mart - Beynəlxalq Qadınlar Günündə feminist adı ilə küçələrə çıxanların hər birini ifşa etmiş olub və sübut edib ki, o və yandaşları əslində insana lazım olan ən adi keyfiyyətlərə belə sahib deyilmişlər.

Fotodan da görünür ki, Nərmən Şahmarzadə psixoloji dəstəyə ehtiyacı olan gənc xanımın özünü öldürmək istəyinə istehza ilə yanaşır, hətta onun intiharı hesabına məşğurlaşmaq arzusunu da gizlət-

mir. Hətta cəhənnəmə belə yollayaraq bir insan həyatına etinasızlığını ortaya qoyur.

Özünə hörmət qoyan, səviyyəsini saxlayan heç bir azərbaycanlı bu cür ünsürlərə dəstək göstərməz və göstərmir də

Əgər o “qadın hüquqlarını müdafiə etdiyini” iddia edərsə, bu cür mü edir? Və ya 50 manata görə başqa bir insanın öz həyatına qiymətini təhlükəsinə göz yummaqla sübut etməmi ki, bu ünsür həm də insan cildinə girmiş qeyri-insandır? Lakin AXCP sədri məhz həmin bu Nərmən adlı qeyri-insana qahmar çıxır, onu öz təbircinə “mübariz”, “qətiyyətli” fərd olaraq zorla ictimai rəyə sırmağa çalışır. Hər halda özünə hörmət qoyan, səviyyəsini saxlayan heç bir azərbaycanlı bu cür ünsürlərə dəstək göstərməz və göstərmir də. Qaldı ki, Əli Kərimlinin, Nərmən Şahmarzadənin ətrafındakı beş-üç nəfər klounada şoumenlərinə, onların cəzasını da xalq verib - belələrini rədd etməklə və s.

Rövşən RƏSULOVA



Moskva-Baku.Ru platformasında Andrey Şlyapnikov müəllifi və aparıcısı olduğu “Diqqət mərkəzində” analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı və video formasında oxucularımıza təqdim edirik.

Verilişə buradan baxa bilərsiniz
<https://www.youtube.com/watch?v=DhtLmV-SncU>

Vəhşicəsinə xaraba qoyma

Bu həftə rusiyalı siyasətçilər və jurnalistlər Azərbaycan tərəfinin dəvəti ilə azad edilmiş Qarabağ torpaqlarına, eləcə də 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən kütəvi atəşə məruz qalan Azərbaycan şəhərlərinə baş çəkildilər. Dövlət Dumasının deputatı Aleksey Juravlev Azərbaycanın 2-ci Qarabağ müharibəsi zamanı raket atəşlə-

da olan bir çox yer hərbi əməliyyatlardan deyil, uzun illərdən bəri davam edən vəhşiliklərdən əziyyət çəkib. Məsələn, vaxtilə öz şərabları ilə bütün Sovet İttifaqında məşhur olan Ağdam. İndi bu rayonda praktik olaraq başqa heç bir yaşayış məntəqəsi yoxdur, indi onları sıfırdan bərpa etmək lazımdır. Aydın məsələdir ki, erməni tərəfi qəsdən bu ərazilərdəki normal həyatı



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Rusiya politoloqlarını müharibədən sonrakı Qarabağda nə şok etdi?



rindən ciddi ziyan gören Bərdə şəhərini ziyarət etdi.

Aleksey Juravlev: “Bərdədə olarkən öz həyatında oğlu raket qəlpəsi ilə öldürülən bir adamla danışdım. Üstəlik, cəbhə xətti Bərdədən xeyli aralıda idi, lakin şəhər yenə də sıx atəşə tutulmuşdur. Yəni qadağan olunmuş kaset bombalarından istifadə etməklə məqsədli şəkildə adi mülki insanları hədəfə almışdılar. Bu, artıq sadəcə bir müharibə deyil, erməni tərəfinin əsl terrorudur”.

Etnik münaqişələr üzrə mütəxəssis, jurnalist Yevgeni Mixaylov Azərbaycanın 2-ci böyük şəhəri Gəncədə olub. Raket zərbəsi nəticəsində ailəsinin yalnız 3 yaşlı nəvəsi olan bir sakinlə görüşüb. Mixaylov, ölen uşaqların xatirəsinə saxlanan oyuncaqlara baxmağın dözülməz olduğunu söyləyib.

Yevgeni Mixaylov, politoloq: “Gördüyüm hər şey, mülki əhaliyə edilən qorxaq gecə zərbəsi nəticəsində burada baş verən böyük bir faciə haqqında qışqırırdı. Erməni tərəfi döyüşdə qalib gələ bilmədi və mülki əhaliyə hücum etdi - bu, bir növ qorxutma aktı idi. Ancaq bu, heç bir fayda vermədi”.

Aleksey Juravlev, uzunmüddətli erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə ayaq basan ilk rus deputatı oldu. O, görüşlərdən çox təsirlənib.

Aleksey Juravlev: “Bütün bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin nəzarəti altın-

cüblənir.

Yevgeni Mixaylov, politoloq: “İşğal zamanı Azərbaycan xalqının tarixinin məqsədyönlü şəkildə məhv edilməsi məni çox təəcübləndirdi. Bu, sözün əsl mənasında, əsas vəzifə olub. Bu torpağın azərbaycanlılara aidliyi burada dərinlən kök salmışdı. Mən əslində, Azərbaycan xalqının tarixinin soyqırımını gördüm. Şübhəsiz ki, onu yer üzündən silmək istəyirdilər, belə ki, burada azərbaycanlıların yaşaması barədə heç bir iz qalmasın. Heç bir yerdə belə bir şey görməmişəm”.

Azərbaycan keçmiş gözəlliyini və əzəmətini azad edilmiş torpaqlara qaytarmaq niyyətindədir. “Böyük Qayıdış” proqramı üçün aktiv hazırlıqlar davam edir. Münaqişə nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd Bakının nəzarəti altına qaytarıldı - indi təxminən 30 il əvvəl bu ərazilərdən qovulmuş sakinlər tərəfindən bərpa edilərək məskunlaşdırılması planlaşdırılır. Ümumilikdə, 2021-ci ildə bu məqsədlər üçün 1 milyard ABŞ dollarından çox vəsait ayrılacaqdır.

İlham Əliyev: “Hazırda qarşımızda azad edilmiş ərazilərin yenidən qurulması kimi böyük bir vəzifə durur. Azad edilmiş ərazilərdə şəhərlərimizi və kəndlərimizi yenidən quracağıq, mədəniyyət və dini abidələri bərpa edəcəyik”.

Yevgeni Mixaylov, politoloq: “Bəli, bu, çox vaxt aparacaq. Əvvəla, artıq bərpasına başlanan bir yol infrastrukturunu yaratmaq lazımdır. Füzulidə hava limanı tikilir, Şuşaya yol çəkilir. Daha gənşmiqyaslı tikinti işlərinə başlanacaqdır. Əlbəttə ki, Azərbaycan uzun müddət yalnız öz gücü ilə öhdəsindən gələcəkdir. Ancaq artıq başqa dövlətlərin də bu işə maraq göstərdiyini görürük”.

Azərbaycanın azad etdiyi şəhərlərdən ilk bərpa edən şəhərin Ağdam olacağı planlaşdırılır - 3 il ərzində 50 minə qədər insan orada yaşaya biləcək. Dünya birliyi bunun üçün lazımı köməyi göstərməyə hazırdır. Alman şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək imkanlarını nəzərdən keçirirlər. Almaniyanın Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maninq bunu açıqladı. Diplommat Almaniyanın Qarabağdakı hadisələri izlədiyini və üçtərəfli bəyanatın imzalanmasını Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına ilk addım kimi qarşıladığını söylədi.

Wolfqanq Maninq: “Bu mövzuda irəliləyiş gözə çarpan anda Almaniya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulmasında, eləcə də Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesində iştirak etməyə hazır olacaqlar”.

Bu həftə İtaliya parlamentarları Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyə çağırırdılar. Azərbaycan Xarici İşlər Nazirliyi bu qətnəməni alqışladı. İtaliyalı siyasətçilər Azərbaycan tərəfinin Ermənistanla bütün hərbi əsirləri təhvil verdiyini qeyd edirlər. Düzdür, bəzi Avropa siyasətçiləri müharibə bitdikdən sonra da Azərbaycan tərəfindən həbs olunan terror qruplaşmasının üzvlərini əsir adlandırmağa davam edirlər.

İlham Əliyev: “Bu gün bəziləri onları hərbi əsir adlandırmağa çalışarkən düşünürəm ki, məsələnin mahiyyətini bilərəkdən təhrif edirlər. Müharibədən 20 gün sonra əsir ola bilməz. Əldə etdiyimiz hər-

bi əsirləri hamısını qaytardıq. Üstəlik, bizimkilərin qaytarılmasından daha əvvəl qaytardıq. Bu insanlar isə bu kateqoriyaya aid deyillər. Bunlar terrorçular və diversantlardır. Ermənistan və ya bəzi ölkələr tərəfindən hər hansı bir fəziyyə yersizdir”.

Azərbaycan dünya arenasında böyük hörmətə layiqdir və şübhəsiz ki, bu mübahisəli vəziyyətin azad edilmiş torpaqların bərpasında köməyə heç bir təsiri olmayacaqdır.

Razılaşmaya əməl edilmə

Ermənistanda davam edən daxili siyasi böhran da diqqət mərkəzindədir. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan, Azərbaycan və Rusiyanın iştirakı ilə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın rəhbərlik etməyə çalışdığı müxalifəti qane etmədiyini bildirdi.

Onun sözlərinə görə, 10 noyabr tarixli üçtərəfli bəyanatın Ermənistan üçün alçaldıcı müddəaları ATƏT-in Minsk Qrupunun deyil, Ermənistan hakimiyyətinin siyasətinin iflasının nəticəsidir. Siyasətçi İrəvanın bu platformaya ehtiyac duyduğunu, ancaq gələcəkdə bölgədə müharibəni yeni bir qüvvə ilə alovlandıracaq səbəblərin ortaya çıxma biləcəyini vurğuladı. Bu cür açıqlamalar müharibə istəməyən erməni əhalisinin böyük əksəriyyətini narazı sala bilər. Paşinyanın revanşist düşüncəsi yoxdur və əslində, o, gələcəkdə Azərbaycanın və Türkiyənin danışıacağı yeganə erməni siyasətçidir.

Aleksey Juravlev: “Erməni irticaçı siyasətçilərin Qarabağ ermənilərinin qondarma “öz müqəddəratını təyinetmə” çağırışları yalnız bir məqsəd daşıyır: əvvəllər olduğu kimi, barışıq prosesini dondurmaq və müharibənin yenidən başlaması, yeni intiqam üçün yeni bir zəmin hazırlamaq. Buna icazə verilmir! Buna görə yalnız bir seçim var: əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq ciddi şəkildə hərəkət etmək!”

Bəs Rusiya? Paşinyan və Koçaryan siyasi arenaya çıxsın, Rusiya kimə dəstək olacaq?

RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova: “Həm xarici dünya ilə münasibətlərimizdə, həm də qarşılıqlı əlaqələr qurmağımız hədəfləyən xarici siyasətimizdə söylədiyimiz mövqeyimiz balanslı, aydın və birmənalıdır - ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların daxili işlərinə qarışmamaq”.

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Moskvadan tamamilə razı olduğunu açıq şəkildə bildirdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov: “Biz onun müvafiq açıqlamalarını əsas tuturuq. Bilirsiniz ki, onunla Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Bilirsiniz ki, Qarabağda müharibəyə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl nə qədər zəhmət çəkildi. Buna görə də bu münasibətlər həqiqətən də çox dəyərlidir”.

Digər tərəfdən, Koçaryan Vladimir Putinin dostu sayılır. Rusiya Prezidenti Koçaryana Ermənistanda siyasi səbəblərdən təzyiq edildikdə onu dəstəklədi. Ancaq Kreml qeyd etdi ki, bu, bu dostluğun istifadə olunacağı demək deyil.

Dmitri Peskov: “Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya Prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, sualın tamamilə absurd bir ifadəsidir. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Ermənistan üçün faydaların və Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. Bu, bizim üçün əsasdır”.

Ancaq indi Rusiya üçün ən başlıcası Zaqafqaziya bölgəsində davamlı sülh və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün sülh razılaşmalarına ciddi əməl etməkdir.

Tərcümə - Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

11 mart

“Yuventus” Ronaldo ilə müqaviləni yeniləməyəcək!

“Yuventus” futbol klubunun idman direktoru Fabio Paratiki Kriştiano Ronaldonun klubdakı gələcəyindən danışib. “Corriere della Sera” nəşri xəbər verir ki, o, 36 yaşlı hücumçu ilə müqaviləni yeniləmək barədə danışıqlar aparmadıklarını deyib: “Ronaldonun “Yuventus”la hələ 1 illik müqaviləsi var. Onunla sözləşməni yeniləmək hazırda gündəmdə deyil. Bu məsələni müzakirə etmək üçün hələ vaxtımız olacaq”. Qeyd edək ki, Ronaldo bu mövsüm 22 matça çıxıb və 20 qol vurub.




Son səhifə

“Marakana” stadionunun adı dəyişəcək?



Əfsanəvi “Marakana” stadionunun adı dəyişəcək. Qol.az Braziliya KİV-nə istinadən xəbər verir ki, arenaya “futbol kralı” Pelenin adı verilir. Bununla əlaqədar Rio-de-Janeyro ştatının qanunverici məclisinə təqdim olunan qanun layihəsi deputatlar tərəfindən qəbul edilib. Yerli qubernatorun təsdiqindən qərar rəsmən qüvvəyə minəcək. Qanun layihəsinin müəllifləri hesab edir ki, 80 yaşlı Pele Braziliya futbolunun simvolidir və arenanın adının dəyişdirilməsi məntiqlidir.

Selena Qomez daha müğənnilik etməyəcək



Gənc popçu Selena Qomez daha müğənnilik etməyəcəyini açıqlayıb. Axşam.az-ın məlumatında deyilir ki, 28 yaşlı ifaçı karyerasına son qoyur. O, bundan sonra aktrisa və produser kimi fəaliyyət göstərəcək.

Qomez bildirib ki, bütün diqqətini yeni peşəsinə ayırmaq istəyir. Bu xəbər onu sevinləri məyus edib. Milyonlarla fanatı sənətçini ifaçılığı davam etməyə çağırıb. Onlar sosial mediada “Biz səni sevirik, Selena” həştaqı ilə yazılar paylaşılıblar.

Meyvə şirələri: Hansı daha faydalıdır?



Təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşağ yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak edilən və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir. Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssislərinin hazırladığı maarifləndirici materialda bildirilir.

Meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan həmin şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin öz faydası var. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası deyir. Ona görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlanılanda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində həmin vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət son-

ra bakteriya artmağa başlayacaq.

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtlə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanılmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Həmin vəziyyətdə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcək. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanılmalıdır. Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir.

Meyvə yeməkdən zövq almada onun şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalanmaq olar. Həmçinin meyvələrin lətlə hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə etmək mümkündür ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.

Qeyd edək ki, şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə infeksiyon

və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır.

Mütəxəssislər portağal, üzüm, qreyfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin orqanizmə daha faydalı olduğunu bildirirlər. Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə, üzüm şirəsinin A, B, C vitaminləri, kalium və dəmir mineralları ilə, qreyfrut şirəsinin C vitamini və lif ilə, alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə, nar şirəsinin A, C, E, B5 vitaminləri, kalsium, kalium və dəmir mineralları, albalı şirəsinin isə kalium mineralı və A vitamini ilə zəngin olduğu bildirilir.

Bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu xərcəng hüceyrələrinin inkişafına qarşı effektivdir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu yuxusuzluğa səbəb ola bilər.

Bakıda qadına qarşı dələduzluq edən şəxs yaxalandı

Bakı şəhər sakini M.Babayevanın 50 min manat məbləğində pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İ.Babayev Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Avtomobil parkından 150 min manatlıq oğurluq edənlər tutulublar



Bakıda yük avtomobilləri parkından 150 min manatlıq oğurluq edən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, narkotik vasitə ilə tutulmuş R.Hüseynovun barəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150 min manat dəyərində 15 avtomobil soyuducusu, 15 akkumulyator, 15 soyuducu mühərriki, boru və kabellər oğurlamaları da müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”-in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc və SİA agentliklərinin
məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**